

ƏZİZ QADINLAR, BAYRAMINIZ MÜBARƏK!

Rəsmi dövlət qəzeti



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 53 (7780) CÜMƏ AXŞAMI, 8 mart 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik



Qadınlar gününün bayram sevincini yaşayan tənha analar Birinci vitse-prezidentdən və Leyla Əliyevadan əsl övlad qayğısı, şəfqət gördüklərini söyləyirlər

Ömrünün ahıllıq dövründə tənhalığa məruz qalsalar da, dövlətin isti qayğı mühitində bu yalqızlığın acısını, çətinliyini sanki duymayan həmin ağ-birçək qadınların çöhrələrində də qadınlar gününün bayram sevincindən dolayı təbəssümləri sezmək mümkün deyil.

Bayram fərəhi onların da əhvalına, davranışlarına sirayət edib, qəlblərində xoş duyğulara yol açıb. Səhəbt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşayan pensiya yaşlı qadınlardan gedir...

Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mədəni-əxlaqi xüsusiyyətləri öz xarakterində cəmləşdirib. Qədim köklərə əsaslanan milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən ana olaraq həmişə dərin hörmət və ehtiramın ünvanı olub. Bu gün ölkəmizdə aparılan sosial siyasət də qadınların, o cümlədən dövlət himayəsində yaşayan pensiya yaşlı qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasına, problemlərinin, çətinliklərinin aradan qaldırılmasına yardım edilməsinə, onların ehtiyac duyduqları sosial xidmətlərlə təminatının daim yaxşılaşdırılmasına, layiqli ömür sürmələrinə yönəlib.

El arasında sadəcə "Qocalar evi" adlandırılan pensiya yaş



şına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də bunun əyani təzahürü olmaqla, dövlətimizin bu kateqoriyadan olan vətəndaşlarına münasibətində milli-mənəvi dəyərlər kodeksinə, qocaya hörmət və ehtiram, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını nümayiş etdirir.

Xatırladaq ki, 1998-ci ildə, Qurban bayramı ərəfəsində ümummilli lider Heydər Əliyev pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək burada yaşayan ahıllarla görüşmüşdü. Həmin görüşdə ulu öndər "Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır" - deyə bəyan etmişdi. Bu

sözlər həyatda öz əməli təsdiqini tapıb. Yaşlı, ahıl, ağbırçək insanlara dövlət qayğısı ildən-ildə artırılır, onların sosial müdafiəsi, o cümlədən pensiya təminatı daim gücləndirilir. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində gördüklərimiz bunu təsdiq edir.

Həmçinin müəssisənin sakinlərinin bütün bayramları digər kimi keçirməsi, habelə Beynəlxalq Qadınlar Gününün burada yaşayan qadınların da könlünə sevinc hissləri bəxş etməsi üçün müvafiq tədbirlər təşkil olunur.

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Qətibə Əsədova bizimlə söhbətdə bildirdi ki, bu müəssisə özünəqulluq



qabiliyyəti, habelə onlara qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada qeyd olunan insanlar daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisədə hazırda 222 nəfər pensiya yaşında olan şəxs yaşayır.

Q.Əsədova Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparıldığını, sakinlərin layiqli həyat şəraitinin təmin olunması üçün müasir tələblərə uyğun şərait yaradıldığını vurğuladı: "Görüyünüz kimi, müəssisənin hər bir guşəsində müasir, rahat şərait var. Hər bir otaq lazımı məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin edilib. Bütün kommunal sistemlər yenilənib, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.

Ardı 7-ci səh.

Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi uğurla davam etdirilir



Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəsmi açılışını bildiren lenti kəsdi.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülen işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı sərəncamla təsdiq edilən "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Programı"na əsasən inşa edilib.

Dövlət başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verildi. Bildirildi ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilatı-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda bu, son illər statistika sisteminə aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.

Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişaf sahəsində görülen işlər barədə məlumat verildi.

Bildirildi ki, komitənin 2002-ci ildə yaradılan internet sahifəsi istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şə-

kildə təkmilləşdirilib. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi komitənin internet sahifəsindən istifadə edir. Onların 93 faizi yerli, 7 faizi isə xarici ölkələrdəndir. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara elçətanlığının daha yüksək səviyyədə təşkil məqsədilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllər, bülleten və məcmuələrə yanaşı, internet sahifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla yanaşı, komitənin internet sahifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron

xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni "Rəsmi statistik hesabatların elektron təqdim olunması" xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95 faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib. Eyni zamanda statistik məlumatların işlənilməsi, yoxlanılması və təhlili imkanları yüksəlib.

Dövlət başçısına məlumatların keyfiyyətinə nəzərət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların yoxlanılması prosesi barədə məlumat verildi.

Qeyd edildi ki, keyfiyyətə nəzərət cədvəllərinin tərtibində əsas məqsəd statistik vahidlər tərəfindən təqdim edilən ilkin məlumatlarda baş verən xətalara vaxtında aşkar etmək və onları aradan qaldırmaqdan ibarətdir. Program təminatı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Göstəricilərin müqayisə olunduğu keyfiyyətə nəzərət cədvəlləri statistikaların müxtəlif sahələrinə aid olan vacib 26 rəsmi statistika hesabatı formasını əhatə edir. Statistik məlumatların keyfiyyətinin onlayn yoxlanılması komitənin rəsmi internet sahifəsi vasitəsilə "E-hesabatlar" və ya "E-xidmətlər" bölməsinə daxil olmaqla həyata keçirilir. Sistemin tətbiqində keyfiyyətə nəzərət cədvəlləri xüsusi əhəmiyyət daşıyır.

Ardı 2-ci səh.

Zərif olduğu qədər də güclü

Azərbaycanda qadınlar dövlət quruculuğunda ön sırada, cəmiyyətin bütün sahələrində fəal mövqedədirlər

Hələ qadınlar üçün xüsusi gün təsis olunmamışdan əsrələr əvvəl onların müqəddəsliyi, cəmiyyətdəki rolu haqqında çox yazılıb, ağzıdolusu danışılıb, özü də bir gün yox, ilin bütün günlərində. Ən gözəl sözlər, ən ülvə duyğular da onların adı ilə dil açıb.

Hər birimizin sevä-sevä oxuduğu nəfis ədəbiyyat nümunələri də qadınlara vəsf olunub, elləri gəzən dastanlar, şeirlər, bir-birindən gözəl musiqilər qadın gözəlliyindən bəhrələnilib. Tarixən, qadın deyəndə azərbaycanlı üçün sözün ən əu mənasında ana, ailəni, ocağı qoruyan, alının qabarında dünyanın nəz-nəmətləri əks olunmuş müqəddəs varlıq nəzərdə tutulub. Bu gün onların gündüzdür, həmdə qalibiyyət günü...

"İkinci dərəcə"dən birinciliyə

Əksər sivil cəmiyyətlərdə qadını həm də ailənin, cəmiyyətin özəyi, əsas mayakı hesab edirlər. Amma müxtəlif dövrlərdə daha çox təzyiqə məruz qalanlar, haqqı pozulanlar da qadınlar olub. Bu zərif insanların cəmiyyətdəki rolu bəzən birnəməli qarşılanmayıb. Kişilər nədənsə özlərini qadınlardan ağıllı, güclü və sonsuz dərəcədə bacarıqlı biliblər, necə deyirlər, özlərini birinci, qadınları ikinci dərəcəli hesab ediblər. Yəqin elə bu günün günün yaranmasının da əsas səbəblərindən biri belə yanaşma olub.

Ardı 7-ci səh.

Qadınlar ölkəmizin yüksəlişinə layiqli töhfələr verirlər

Müdrüklük, sədaqət, qəhrəmanlıq və digər yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən Azərbaycan qadınları hər zaman xalqımızın adını uca tutublar.

Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan qadınları dövlətçiliyimizin inkişafına, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları xoşəsrlik tariximizin səhifələrinə yazılıb.

Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealları təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdrüklük müəssəməsi kimi vəsf etmək



üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təəcəssümüdür.

Məğrur hökmdar Tomris, Şirvana hücum edən Kırım xanının qosunlarını məğlub etmiş Heyran Nisə Bayım, Orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, Orta əs-

lər dövründə qadının həyat yoldaşı seçilməsinə azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şerqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətəinin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bika, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşidbanu Natəvan və fəaliyyətləri əfsanəyə çevrilərək təcəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq müəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının silahdaşı, arxa-da-yağı olmuşlar.

Ardı 8-ci səh.

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı genişlənir

İqtisadiyyat naziri, Tranzit Yükdəşimlər üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Nümayəndə heyətinə İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yüksək vəzifəli rəsmiləri daxil idi.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, öhnə ekilil qoyub. Sonra Azərbaycan nümayəndə heyəti Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə tanış olub.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və daxili işlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımalarnın artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Ardı 4-cü səh.



Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi uğurla davam etdirilir

Əvvəli 1-ci səh.

Bunun məntiqi nəticəsi olaraq, 2017-ci ilin martında bu sahədə dünya liderlərindən olan İsveçrənin "SGS" şirkətinin auditorlar qrupu tərəfindən aparılan auditdən sonra Dövlət Statistika Komitəsinin aparıcı və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Azərbaycanın Milli Statistika Sisteminin BMT-nin, Avropa İqtisadi Komissiyasının, Avrostatın, Avropa Azad Ticarət Assosiasiyasının ekspertləri tərəfindən aparılan auditin nəticələrinə dair hesabatda da keyfiyyətə nəzarət cədvəlləri yüksək qiymətləndirilib. Qiymət statistikasız üzrə istehsal prosesi də beynəlxalq standartlar əsasında qəbul edilən metodologiyaya uyğun olaraq həyata keçirilir. İkinci mərhələdə qiymətlərin müşahidəsinin təşkili üçün məhsul növləri müəyyənləşdirilərək istehlak səbəti formalaşdırılır. Hazırda bu iş 520 adda məhsul və xidmət növünü əhatə edən istehlak səbəti üzrə həyata keçirilir. İstehsal prosesinin növbəti mərhələsində müşahidəyə cəlb olunacaq ticarət məntəqələri müəyyənləşdirilir. Müşahidəyə ümumilikdə respublikanın bütün şəhər və rayonları üzrə 4 mindən çox ticarət məntəqəsi cəlb olunub. Sonra qiymətlərin qeydiyyatı mərhələsinə başlanılır. İlk məlumatlar ölkənin bütün bölgələrini əhatə edir və hər rayon üzrə istehlak qiymətləri indeks hesablanır. Yekun göstəricilər aylıq ekspress məlumatlar, interaktiv cədvəllər, bülletenlər, illik məcmuələr vasitəsilə yayımlanır. Bütün məlumatlar komitənin internet sahəsində yerləşdirilir.


Prezident İlham Əliyev Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı ilə də tanış oldu. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın



ma portalı ilə də tanış oldu. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın

geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Sonra dövlət başçısı binada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.



Statistik məlumatların dəqiqliyinin və beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sistemində inteqrasiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən uğurla və yeni müstəvidə davam etdirilən islahatlar ölkəmizdə rəsmi statistikanın da inkişafına güclü təkan verib. Bu

gün dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda adekvat qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün statistik informasiya təminatının təşkili, statistika sisteminin üzərinə yeni və daha mürəkkəb vəzifələr qoyur. Ölkədə müəyyən edilən sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin həyata keçirilməsi üçün dəqiq və dolğun, beynəlxalq müqayisəliliyi təmin olunan statistik məlumatlara olan tələbat statistika

sisteminin beynəlxalq standartlar əsasında daha da təkmilləşdirilməsi zərurətə çevirir.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının inşası da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Yeni binanın istifadəyə verilməsi ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və əmək resurslarından daha səmərəli istifadə edilməsi yolu ilə Bakı şəhəri üzrə rəsmi statistika hesabatlarnın onlayn rejimində elektron təqdimatı 100 faizə çatdırılacaq. Bu, eyni zamanda, BMT Baş Məclisinin 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə qəbul edilən "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin" statistika potensialının gücləndirilməsinə dair 17-ci məqsəddə və Azərbaycan Prezidentinin 2016-cı ildə imzaladığı fərmanla təsdiq edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə statistika infrastrukturunun təkmilləşdirilməsi dair nəzərdə tutulan işlərin icrasına mühüm töhfədir.

Sonda xatirə şəkl çəkdirildi.

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç! Rusiyanın "An-26" hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznle başsağlığı verirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 mart 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz qardaşım! Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım. Qardaş Azərbaycanın kədərinə üreyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımızın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirik. Cənab Prezident, fərsetdən istifadə edərək zati-alinizə cənaşlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularını çatdırıram.

Hörmətlə,

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident! Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərinləndirirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznle başsağlığı verirəm.

Ölkənizin vətəndaşlarının kədərinə bölüşür, həlak olanların ailələrinə səbir diləyirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edirsiniz.

Dərin hüznlə,

Kolinda QRABAR-KİTAROVİÇ,
Xorvatiya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu! Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərle qarşılandı. Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznle başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Dərin hüznlə,

Aleksandr LUKAŞENKO,
Belarus Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu! Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürkədən kədərləndirib. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznle başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmalarını arzu edirəm.

Dərin hüznlə,

Sooronbay JEENBEKOV,
Qırğız Respublikasının Prezidenti

"Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə **qərara alıram**:

- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılсын.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılсын.

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılсын.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" 2017-ci

qında" 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" 2017-ci

il oktyabrın 31-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sənətin və yük daşımalrı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sənətin və yük daşımalrı

haqqında" 2017-ci il dekabrın 7-də Vyana şəhərində imzalanmış saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il

Bakı şəhəratrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İqtisadiyyatın əsas segmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturunu müasir standartlara uyğun yenidən qurulmuş, yol qovşaqları, körpülər, keçidlər tikilmiş, eyni zamanda, ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilmiş, vaqon parkı və qatarlar yenilənmişdir.

Dəmir yolu ilə sənəddəşimlərinin həcmi və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görülməli tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sözgedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Bakı şəhəratrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti

altına düşən torpaqların özgenikləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.3.7-ci bəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Şəhmdar Cəmiyyətinə ayrılсын.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu sərəncamın 1-ci hissəsində qeyd edilən işlərin icrası ilə əlaqədar torpaqların dövlət ehtiyatları üçün alınması məqsədi ilə zəruri tədbirlər görsün;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Bakı şəhəratrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi işlərinin həyata keçirilməsi "Azərbaycan Dəmir Yolları" Qapalı Şəhmdar Cəmiyyətinə həvalə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il



Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar **qərara alır**:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043) aşağıdakı dəyişikliklər edilsin:

1. 47.1-ci maddəyə “obyektləri” sözdündən sonra “, habelə reklam qurğuları” sözləri əlavə edilsin.

2. 47.4.5-ci maddəyə “orqanından” sözdündən sonra “(reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan)” sözləri əlavə edilsin.

3. 47.4.6-cı maddəyə “obyektinin” sözdündən sonra “(reklam qurğuları istisna olmaqla)” sözləri, “orqanına” sözdündən sonra isə “, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma” sözləri əlavə edilsin.

4. 75.1-ci maddənin birinci cümləsinə “orqanı” sözdündən sonra “(reklam qurğularının tikintisinə istisna olmaqla)” sözləri əlavə edilsin.

5. 75.1-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir.”.

6. 79.1.5-ci maddəyə “kiçik” sözdündən əvvəl “reklam qurğuları istisna olmaqla,” sözləri əlavə edilsin.

7. 81-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“81.1. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

81.1.1. sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filiali, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

81.1.2. sifarişçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

81.1.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

81.1.4. reklam qurğusunun tikinti sxemi;

81.1.5. tikinti işlərinin təsviri;

81.1.6. reklam qurğusunun yerləşəcəyi (əgər qurğu torpaq üzərində yerləşdiriləcəksə) ərazinin vəziyyət planı.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü maddəsinə uyğun olaraq, reklam qurğularının istismarına icazənin formasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

81.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisinə icazənin verilməsi ilə bağlı bu məcəllənin 75.3-cü, 75.4-cü, 75.4-1-ci, 75.7-ci, 75.10-cu və 82.1-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görür.

81.3. Bu məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş reklam qurğularının tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərə (o cümlədən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara) uyğun olaraq aparılır.

81.4. Tikintiyə icazə barədə qərarın əsli, bu məcəllənin 81.1.4-cü və 81.1.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda saxlanılır.”.

8. 85.3-cü maddənin birinci cümləsinə “alınma-lı” sözdündən sonra “(reklam qurğularının tikintisi zamanı istisna olmaqla)” sözləri əlavə edilsin.

9. 86.1-ci maddənin birinci abzasının birinci cümləsinə “işlərinə” sözdündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

10. 86.2-ci maddəyə “qurğuları” sözdündən sonra “ve reklam” sözləri əlavə edilsin.

11. 86.4-cü maddəyə “işləri” sözdündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

12. 92.1-cü maddənin birinci abzasına “işlərin-də” sözdündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

13. 92.4-cü maddənin birinci abzasına “işlərinin” sözdündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

14. aşağıdakı məzmununda 92-1-ci maddə əlavə edilsin:

“Maddə 92-1. Reklam qurğularının tikintisi ilə bağlı yazılı göstərişlər

92-1.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisi işlərində pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onları 10 gün ərzində aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir.

92-1.2. Sifarişçi bu məcəllənin 92-1.1-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat veridiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən gec 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yox-layır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icrası yoxlanılmış yazılı göstərişin icra olunmaması hissəsində yoxla-manın keçirildiyi gündən 3 iş günündən gec olma-yaraq yenidən yazılı göstəriş təqdim edir.

92-1.3. Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.”.

15. 93.1-ci maddənin birinci cümləsinə “orqanı-na” sözdündən sonra “(reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma)” sözləri əlavə edilsin.

16. aşağıdakı məzmununda 95.1.3-1-ci maddə əlavə edilsin:

“95.1.3-1. bu məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən gec 1 ay müddətində aradan qaldırılmadıqda.”.

17. 95.3-cü maddəyə “Məcəllənin” sözdündən sonra “95.1.3-1-ci,” sözləri əlavə edilsin.

18. aşağıdakı məzmununda 95.3-1-ci maddə əla-və edilsin:

“95.3-1. Bu məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.”.

19. 95.5-ci maddəyə “orqanı” sözdündən sonra “(reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

20. 101.2-ci maddə aşağıdakı redaksiyada ver-ilsin:

“101.2. Tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı, reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.”.

21. 101.4-cü maddədən “vahid” sözü çıxarılırsın.

22. 102.1-ci maddənin birinci abzasına “obyek-tinin” sözdündən sonra “(reklam qurğuları istisna olmaqla)” sözləri əlavə edilsin.

23. aşağıdakı məzmununda 102.1-1-ci maddə əlavə edilsin:

“102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazə barədə qərarın surətini əlavə edir.”.

24. 102.2-ci maddənin birinci cümləsinə “orqanı” sözdündən sonra “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

25. 102.4-cü maddəyə “gün” sözdündən sonra “(reklam qurğularına münasibətdə isə 5 iş günü)” sözləri, “orqanı” sözdündən sonra isə “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

26. 102.5-ci maddəyə, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümləsinə “orqanı” sözdündən sonra “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbin-

dən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın itqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 588-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alır**:

Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000,

2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 882-VQD nömrəli, 1 dekabr tarixli 898-VQD, 901-VQD, 913-VQD nömrəli və 15 dekabr tarixli 949-VQD nömrəli qanunları) 598.1.7-ci maddəsindən “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən” sözləri çıxarılırsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il

“Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1002-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1002-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanununun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Res-

publikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il

“Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202,

№ 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 1722 nömrəli, 22 dekabr tarixli 1752 nömrəli və 2018-ci il 11 yanvar tarixli 1780 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “114.4” rəqəmləri “114.4-cü maddələrində, 154.1-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.

2. 4.5-ci bənddən “28.1,” rəqəmləri çıxarılırsın və həmin bənddə “59.2, 154.1, 154.3” rəqəmləri “59.2-ci maddələrində, 154.1-ci maddəsinin birinci cümləsində, 154.1-1-ci maddəsində (birinci halda), 154.1-2-ci maddəsinin ikinci cümləsində, 154.9” sözləri ilə əvəz edilsin.

3. 4.17-ci bəndə “dördüncü cümləsində,” sözlərindən sonra “154.1-1-ci maddəsində (ikinci halda), 528-1.1-ci maddəsində,” sözləri əlavə edilsin.

4. 5.1-ci bənddən “227,” rəqəmləri çıxarılırsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il

“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamını “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 483; 2007, № 6, maddə 661; 2008, № 6, maddə 486; 2012, № 11, maddə 1098; 2016, № 12, maddə 2061) 1-ci hissəsində “rais-i - Sərhəd Qoşunları Komandanına” sözləri “raisinə” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, mad-

dələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli 1827 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər



Qadınların cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir



Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi martın 7-də "Azərbaycan qadınının Seçki Hüququnun 100 illik yubileyi" çərçivəsində 8 mart - Beynəlxalq Qadınlar Gününe həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin iş-tirəçiləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkilər qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları metronun "Nizami" stansiyası qarşısında ucaldılan "Azad qadın" heykəlinin önünə gül-çiçək dəstələri düzülüb. "Absherov Mariot JW" hotelində 8 mart - Beynəlxalq Qadınlar Gününe həsr olunan tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Azərbaycan Xalq Cümhuriyyəti dönmədə qadınlar" filmi nümayiş etdirilib.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu oxuyub.

Daha sonra ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrində, ictimai-siyasi həyatda mühüm xidmətlər olan bir qrup qadına fəxri adların vəsiqələri və "Tərəqqi" medalı təqdim olunub.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin respublikamızın ictimai-siyasi həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadının fəxri adlar və "Tərəqqi" medalı ilə təltif olunması barədə imzaladığı sərəncamlar bu gözəl bayramda ən böyük hədiyyədir. Azərbaycan qadını milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, həm də dövlət quruculuğunda fəal iştirak edib və bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Cəmiyyətin bütün sahələrində təmsil olunan müasir Azərbaycan qadını ana olmaqla bərabər, bacarıqlı siyasətçi, sahibkar, müəllim, hərbçi, həkim, mühəndis, neftçi, hakim, alim və dövlət memurudur.

Komitə sədri vurğulayıb ki, hazırda dünya dövlətlərinin qarşısında da-

yanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Azərbaycan qadına, onun hüquqlarının müdafiəsinə yüksək diqqət və qayğı göstərilir. Qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir.

Son illər ölkəmizdə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görülüb.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm qayğıkeş ana kimi, həm də ictimai-siyasi fəaliyyəti ilə qadınlara örnəkdir. Biz fəxr edirik ki, ulu Avropa və IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın birinci xanımının rəhbərliyi ilə yüksək səviyyədə keçdi. Bu, Azərbaycan qadınının yüksək intellektini və pe-

şəkərliğini bir daha dünyaya göstərmiş oldu. Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirib. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensialı malik olduğunu təsdiqləyir", - deyər Hicran Hüseynova bildirib.

Mərasimdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakassetti deyib ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasları və qloballaşma prosesində mühüm yer tutur. Cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkan yaradılması əsas məsələlərdən biridir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəthəddin Heydərov yüksək milli-mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadınının müstəqillik illərində böyük inkişaf yolu keçdiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin ictimai-siyasi həyatında fərqlənən bir qrup fəal qadına diplomlar təqdim olunub.

Tədbir bədi hissə ilə davam edib.

Azərbaycan hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq inkişaf edir



Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 7-də ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) baş direktorunun müavini xanım Laura Tompson ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazirnin müavini Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatının bütün qurumları, o cümlədən Cenevrə bölməsi ilə sıx əməkdaşlığa malik olduğunu söyləyib.

Əli Həsənov Azərbaycan qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər yüksək qiymətləndirilir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatının İcraiyyə Komitəsinin səmərəli fəaliyyəti qeyd edib.

Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsinin hər il keçirilən sessiyasında iştirak etdiyini xatırladan Əli Həsənov BMT-nin qurumlarının Azərbaycanı uğurlu fəaliyyətini qeyd edib.

Əli Həsənov BMQT-nin Azərbaycanı nümayəndəliyinin fəaliyyətinə də toxunub. Bildirib ki, nümayəndəlik Azərbaycan hökuməti ilə çox sıx əlaqə qurub.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Miqrasiya Təşkilatı dəyəri 30 milyon dollaradək olan müxtəlif layihələr, proqramlar həyata keçirməklə Azərbaycan hökumətinə kömək edib. Bu layihələrin, proqramların hamısı Azərbaycan hökumətinin prioriteti olub. Həmin layihələrə insan alverinə qarşı mübarizə, su mənbələrinin bərpası və s. mühüm məsələlər daxildir.

BMQT-nin Cenevrədə yerləşən mənzil-qərarqahında bu təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə keçirilən görüşü xatırladan Əli Həsənov bildirib ki, görüşdə mühüm məsələlər müzakirə olunub. BMQT və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.

Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsindən danışan Baş nazirin

müavini bu problemin həlli ilə bağlı yaradılmış Minsk qrupunun 20 ildən çoxdur davam edən fəaliyyətinin təəssüf doğurduğunu deyib. Bildirib ki, bu vaxtdakı qəbul olunan bütün sənədlər, sadəcə, kağız üzərində qalıb. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında çar Rusiyası tərəfindən yaradılıb ki, bununla da azərbaycanlıların bu ərazilərdən deportasiyası başlayıb. Nüfuzlu beynəlxalq qurumların münaqişəsinə halinə dair qəbul etdikləri qətnamələrin heçə də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bu, antideмократик, ədalətsiz mövqedir.

Əli Həsənov ölkəmizdə gedən inkişaf prosesləri barədə də məlumat verib. O deyib ki, bu inkişafın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dünya İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqəbatqabiliyyətiylə görə 35-ci yere layiq görüb. Azərbaycan inkişaf etmiş ölkələr arasında 3-cü, MDB məkanında isə 1-ci yerdədir. Ərazi və əhali baxımından ələ də böyük olmayan Azərbaycanın qısa müddətdə - son 10-15 il ərzində belə nailiyyətlər qazanması heç də asan olmayıb. Azərbaycan qaydaları yoxsulluq və işsizliyin səviyyəsi 5 faizdir. 2003-cü ildə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün 12 faizdir. Dünyanı bürüyən maliyyə böhranı Azərbaycana çox az təsir göstərdi. Bu gün ölkəmizdə ümumi daxili məhsulun 70 faizə qədər qeyri-neft sektorunun payına düşür. Azərbaycan qaydaları qeyri-neft sektorunun bir çox sahələrində inkişafına xüsusi diqqət yetirilib.

Əli Həsənov ölkənin sürətlə inkişafının miqrasiya məsələlərinə də təsir etdiyini deyib. Bildirib ki, bu inkişaf bir tərəfdən ölkə əhalisinin digər ölkələrə getməsinin qarşısını alır, iş yerlərinin sayı artır, digər tərəfdən isə ölkəyə miqrantların axınına imkan yaradır. Azərbaycan qaydaları böyük enerji, infrastruktur layihələri həyata keçirir. Bu da iş yerlərinin artması deməkdir. Əgər bizim torpaqlarımız işğal edilməsə idi, bir milyondan artıq qaçqın və məcburi köçkünümlər olma-

saydı, inkişafımız bundan da sürətlə olardı.

Baş nazirnin müavini qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Azərbaycanın təcrübəsinin bir çox Avropa ölkələri üçün nümunə olduğunu deyib. Bildirib ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, problemlərinin həll edildiyi bir vaxtda bezi Avropa ölkələrində miqrantlar böyük problemlərlə, təzyiqlərlə üzləşirlər. Bu gün 550 milyon nəfər əhali olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 10 milyon nəfər əhali olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Laura Tompson ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan hökuməti, xüsusilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanda inküziv cəmiyyət qurulub. BMQT-nin ən fəal üzvlərindən biri olan Azərbaycan regionda mühüm önəm kəşb edən ölkədir, xüsusi də tranzit ölkə kimi böyük rola malikdir.

"Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanı nümayəndəliyi uğurla fəaliyyət göstərir. Biz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqələri daha da inkişaf etdirmək istəyirik", - deyər xanım L.Tompson əlavə edib.

Azərbaycana səfəri çərçivəsində ölkəmizdə müşahidə etdiyi inkişafı yüksək qiymətləndirən L.Tompson xüsusi də "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, Azərbaycanı qaydaları bütün ölkələrdə tətbiq oluna bilər.

Görüşdən sonra BMQT-nin nümayəndə heyəti Abşeron rayonunun Məzəzi qəsəbəsinə məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinə baş çəkib. Qonaqlar burada 33 saylı Zəngilan rayonu tam orta məktəbində, Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olublar.

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı genişlənir

Əvvəli 2-ci səh.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib. Bildirilib ki, Baki-Tbilisi-Qars və digər layihələr xalqımızın rifah halının yaxşılaşmasına xidmət edir. Baki-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Baki-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkanın daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: "Əsas məqsəd Baki-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmnin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olun-



ması yollarını araşdırmaqdır. Nazərə almalıyıq ki, BTQ ilə səmərəli daşınmalarına da marağ böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylər nəticəsində məqsədə nail olacağıq".

Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17 faiz, ixrac 13 faiz artıb. İndiyədək

Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 milyard ABŞ dolları investisiya yatırılıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən birinci yerdədir. Azərbaycanca 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyatla alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışib,

Baki-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Bakıda görüşünü xatırladan Dmitri Kumsişvili dövlətimizin başçısının BTQ və digər regional layihələrə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib.

Səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə də görüşüb. Görüşdə Giorgi Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə iri-miqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qonşu Gürcüstanla əlaqələrin inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlə-

rin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Şahin Mustafayev nəqliyyat-tranzit və yükdaşıma sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun digər sahələrinin də inkişafına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Baki-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, səmərəli daşıma və turizmin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı marağ doğuran digər məsələlər müzakirə edilib.

Elçin CƏFƏROV, "Azərbaycan"

Nazirlikdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Qadınlar Günü münasibətilə Nazirliyin qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2018-ci il tarixli sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə

xalq Qadınlar Günü münasibətilə "Tərəqqi" medalı ilə təltif edilib. Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının da olduğunu söyləyərək onlara təbriklərini ünvanlayıb.

Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkəmiz milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütləq qaynaqlara uyğun qurduğunu qeyd edərək 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2,3 milyonu ötürüb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-

liyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: "Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olanlar üzrə 50,8, 45-49 yaşlarında olanlar üzrə 54,4, 50-54 yaşlarında olanlar üzrə isə 53,5 faizi qadınlarla bağlanıb".

Əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sigorta sistemində cəlb olunmaları istiqamətində müvafiq işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sıralarda qadınların 40,4 faizini və ya 1,5 milyona yaxınnı qadınlar təşkil edir: "Nazirlik tərəfindən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb olunması da diqqətdə saxlanılır. 2017-ci ildə nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədər, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi

qadınlardan ibarət olub. Axtarışla qadınların kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradanların 322 nəfərini qadınlar təşkil edib. Cari il ərzində də proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur".

Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınların mühüm yer tutduğunu qeyd edən nazir bildirib ki, hazırda əmək pensiyaçılarının 57,2 faizə, sosial müavinət

və təqaüd alanların 40,5 faizə qədər, nazirliyin xətti ilə Prezident təqaüdü ilə təmin olunanların isə 33,6 faizi qadınlardır. Müvafiq qanunvericilik aktlarında yaşa görə pensiya və ya yaşa görə müavinət hüququnun yaranmasında çoxuşaqlı qadınlarla, sağlamlıq imkanları məhdud övladları 8 yaşınadək tərbiyə etmiş qadınlarla bağlı güzəştlər də müəyyən olunub. Beşdən çox uşağı olan qadınlar isə 18 yaşadək uşaqlarının hər birinə görə aylıq sosial müavinətlə təmin olunurlar. Prezidentin 23 fevral 2018-ci il tarixli sərəncamı ilə həmin müavinətlərin məbləği bu il martın 1-dən artırılıb. Nazir əmək və məşğulluq haqqında ölkə

qanunvericiliyində də qadınlarla münasibətdə milli-mənəvi dəyərlərdən irəli gələn yanaşmaların əksini tapdığını vurğulayıb: "Əmək qanunvericiliyi qadınların əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, saxtalarla və digər yeraltı işlərdə əməyə cəlb olunmasını qadağan edir. Eləcə də hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlarla bağlı milli qanunvericilikdə bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub".

Tədbir bayram münasibətilə qadınlara gül dəstələri və hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.



Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib



Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. AZƏRTAC xəbər verir ki, fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum uşaqlar iştirak ediblər.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün müstəmədi olaraq müxtəlif tədbirlər keçirir.

Uşaq evlərində və internet məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkili, eləcə də gündəlik qayğılarının həllində yaxından iştirak edir.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun

avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət edib, əylə-nib oynadılar.

Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin səkinlərinə unudulmaz bir gün yaratdı.

Şəniyin sonunda Heydər Əliyev Fondunun adından uşaqlara hədiyyələr təqdim edildi.

Naxçıvanda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir olub



Martin 7-də Cəlil Məmmədovun adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiif Talıbov tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: "Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəkliyi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərdən biri qədim türk adət-ənənələrinin yaşadığıdır, ikinci səbəbi isə müqəddəs dinimiz olan İslam dinidir. Bu dinin əhəmiyyəti qadına, qız və anaya yüksək ehtiram ifadə etmiş, Quranı-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənafehi öhdəlik kimi qoyulmuşdur".

Qeyd olunub ki, muxtar respublika qadınları tarixin bütün dövrlərində öz fəda-karlıqları və vətənpərvərlikləri ilə seçiliblər. İkinci Dünya müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak edib, onların hamısı döyüş orden və medalları ilə təltif olunub. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonra bərpə işlərində fərdliyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunub, qadınlarımızdan 11 nəfəri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Muxtar respublikanın təşkilatı 1924-cü ilə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud

68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir.

Ali Məclisin Sədri deyib ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərəzi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkəmiz müstəqillik qazanıqdan ötən müddət ərzində qadınların 147-si Azərbaycan Respublikasının, 133-ü isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 105 qadın orden, medal və nişanlarla təltif olunub.

Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub.

Ali Məclisin Sədri təltiflərin vəsiqə və nişanlarını təqdim edib. Təltif olunanlardan Nina Abdullayeva, Kamalə Əliyeva, Çiçək Əlizadə, Aləmzər İbrahimova, Mahizər Orucova, Xırdə Ağayeva, Siyətə Cəfərova və Rəna Fətullayeva əməkələri verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikanın inkişafına töhfə verəcəklərini bildiriblər. Tədbirin bədii hissəsində Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının uşaqlarının ifasında kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

Vətəndaşların qəbulu keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də ədliyyə naziri Fikrət Məmmədov Quba rayonunda Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qadınların məsələlərin bir qismi əla yerində həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən ədliyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

İsmayılı və İsrailin Kiriət Bialik şəhərləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Yaponiya, Fransa, Belarus və Latviyadan sonra daha bir ölkə - İsrail dövləti ilə İsmayılının qardaşlıq və dostluq əlaqələri yaranıb. İsrailin Kiriət Bialik şəhərinin meri Eli Dukorskinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsmayılıya səfərinin əsas məqsədi şəhər və rayonla, milli-mənəvi dəyərlərlə, tarixi yerlərlə, yəhüdilərin yaşadığı Mücühəftaran kəndi ilə tanışlıq, sonra isə qardaşlaşmış şəhərlərin əməkdaşlığı haqqında saziş imzalamasıdır.

Nümayəndə heyəti Lahic qəsəbəsi, İvanovka və Mücühəftaran kəndləri ilə tanış olmuş, şəhərdəki tarix diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, Velosiped istehsalı zavoduna baş çəkmişlər. "Od çərşənbəsi" bayramında iştirak etmişlər.

Martın 7-də qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.



Sonra rayon icra hakimiyyətində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadiqov rayonun tarixi, milli tərkibi və qazanılan uğurlarından danışdı.

İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stiv səmimi qarşılandığına görə təşəkkürünü bildirib, əməkdaşlığın əhəmiyyətli olacağını qeyd edib. Kiriət Bialik şəhərinin meri Eli

Dukorski də onlara göstərilən qonaqpərvərliyə, səmimi münasibətlərə görə təşəkkürünü bildirərək qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq haqqında sazişin imzalanması hər iki şəhərin sakinlərinin xeyrinə olacaq.

Əməkdaşlıq haqqında sazişi RiH-in başçısı Mirdaməd Sadiqov və mer Eli Dukorski imzalayıblar.

Əli SƏLİMOV, "Azərbaycan"

Almaniya ilə "Cənub qaz dəhlizi" nə 1,5 milyard dollaradək kreditin cəlbə üçün zəmanət müqavilələrinin imzalanması proseduruna başlanılacaq

Almaniya tərəfi ilə "Cənub qaz dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanmasına dair prosedurlara başlanılacaq.

Bu barədə "Cənub qaz dəhlizi" layihəsinə Almaniya Federativ Respublikası tərəfindən 1,5 milyard ABŞ dollaradək kreditin cəlb edilməsi üçün zəmanətin verilməsini AZƏRTAC-a şərh edərək "Cənub qaz dəhlizi" (CQD) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.

Qeyd edilib ki, məlum olduğu kimi, "Cənub qaz dəhlizi"nin tərkibinə daxil olan layihələrin maliyyələşdirilməsinin başa çatdırılması üçün beynəlxalq maliyyə institutları ilə danışıqlar davam etdirilir. Belə ki, "Cənub qaz dəhlizi" layihəsinin tərkib hissəsi olan "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi ("Şahdəniz-2") və Transadolı qaz boru kəməri (TANAP) layihələrində Azərbaycanın öhdəliklərinin maliyyələşdirilməsi üçün Almaniya tərəfindən 1,5 milyard dollaradək kreditin cəlb edilməsinə dair zəmanətin verilməsinə (UFK) ilkin mərhələ olaraq bu yaxınlarda Nazirliklərarası İclasda (Interministerial Committee) razılıq verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar "Cənub qaz dəhlizi" QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən "Hermes" şirkəti və ədliyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlara başlanıb. Danışıqların nəti-



cəsindən asılı olaraq kreditin götürülməsinə qərar verildikdən sonra müvafiq kredit və zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq. Kreditin yekun şərtləri (məbləğ, müddət, geri ödəmə qrafiki və sair) tam razılıq əldə olunduqdan sonra müəyyən ediləcək.

"Hazırkı zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsi, bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın "E.ON" şirkəti ilə Azərbaycan təbii qazının naqli ilə əlaqədar uzunmüddətli qaz satışı müqavilələri imzalanıb. Müqavilə şərtlərinə əsasən

"E.ON" (hazırda "Uniper") şirkəti 2020-2044-cü illərdə "Cənub qaz dəhlizi" layihəsi vasitəsilə Azərbaycandan hər il 1,45 milyard kubmetr təbii qaz idxal edəcək", - deyə məlumatlandırılıb.

Qeyd edilib ki, borcun qismində çıxış edən və səhmlərinin 100 faizi birləşən və ya dolayısı ilə Azərbaycana məxsus olan "Cənub qaz dəhlizi" QSC ölkəmizdən Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrən çox olan və Avropa İttifaqı (Al) tərəfindən dəstəklənən "Cənub qaz dəhlizi" beynəlxalq qaz layihəsində Azərbaycan Respublikasının maraqlarını təmsil edən şirkətdir.

"Azərpoçt" 8 mart münasibətilə məktub yazmaq aksiyası keçirib

Fikri məktubla ifadə etmək ənənəsinin tarixi qədimdir. Təəssüf ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi hazırkı dövrdə məktub yazmaq ənənəsi, demək olar ki, unudulub. Bu isə gətirdikləyi yazı vərəşindən uzaqlaşmağımıza səbəb olur.

Bunu nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

"Azərpoçt" MMC "Park Bulvar" ticarət mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib. "Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!" şüarı ilə keçirilən aksiyanın məqsədi insanlarda məktub yazmaq vərəşini təşviq etmək olub. "Səbəke" xidmət mərkəzinin ticarət mərkəzində quraşdırılmış mini ofisi-nə yaxınlaşanlar həyatındakı əziz qadınlara məktub yazmaq imkanı əldə ediblər.

Aksiya çərçivəsində yazılan bütün məktublar "Azərpoçt" MMC-nin poçtalyonları tərəfindən müvafiq ünvanlara çatdırılacaq.

Mərkəzdə "Azərmarka" MMC-yə məxsus stenddə 8 mart - Beynəlxalq Qadınlar Günü üçün nəzərdə tutulan açıqca və hədiyyələr də satışa çıxarılıb.

"Azərbaycan"

"Eurasia Review": "Cənub qaz dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir"

Amerikanın "Eurasia Review" analitik portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin "Cənub qaz dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir" sərlövəhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə "Cənub qaz dəhlizi"nin Avropanın enerji təhlükəsizliyi və ABŞ-in strateji maraqları üçün əhəmiyyətindən bəhs edilir. Müəllif yazır ki, hər il qış gəldəndə Avropa liderlərinin bu qitəyə qaz nəqlinin azaldılacağı barədə narahatlıqları artır. Buna görə də Avropa liderləri qitə üçün qaz mənbələrinin şəxələndirilməsinə yönəlmis səylərini artırmaq öhdəliyini götürüblər.

Avropa ölkələri qazı əsasən Norveçdən, Şimali Afrikadan və Rusiyadan alırlar. On il bundan əvvəl Avropa komissiyası yeni bir təşəbbüsə - "Enerji təhlükəsizliyi və həmrəylik üzrə fəaliyyət planı" ilə çıxış edib. Bu sənəddə Avropa ölkələrinə qaz idxalının şəxələndirilməsi ilə əlaqədar köməyə prioritet verilib, "Cənub qaz dəhlizi" Avropa İttifaqının yeni siyasətində mühüm elementlərdən biri kimi müəyyən olunub. Ekspert yazır ki, uzunluğu 3 min 500 kilometr olan "Cənub qaz dəhlizi" Cənubi Qafqaz Boru Kəməri, Transadolı və Transadriatik qaz kəmərlərini birləşdirən meqalayihədir. Dünyada ən iri enerji layihələrindən biri olan "Cənub qaz dəhlizi" vasitəsilə 2020-ci ildən etibarən hər il Azərbaycan qaz yataqlarından hasil edilən 10 milyard kubmetr təbii qaz Avropaya nəql ediləcək. İki fazaadan ibarət layihənin başlanğıc mərhələsində bu dəhliz

vasitəsilə nəql ediləcək təbii qazın yeganə təchizatçısı Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağıdır.

Məqalədə qeyd edilir ki, ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Şərqi Avropa ölkələrindəki istehlakçılara göndiriləcək. BP şirkətinin hesablamalarına görə, bu yataqda təqribən 1,2 trilyon kubmetr təbii qaz və təqribən 2,2 milyard barel kondensat ehtiyatı var. Lakin Avropa İttifaqı Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgələrindəki potensial ixracatçılarıdan əlavə qaz satışı variantlarını da nəzərdən keçirir. Gözlənilirdi ki, Avropada artıq 9 illik "Cənub qaz dəhlizi" vasitəsilə daxil olan Azərbaycan qazını idxal etmək öhdəliyi götürüb.

Keçən ay Avropa İnvestisiya Bankı Transadriatik qaz boru kəmərinin tikintisi üçün 1,5 milyard avro məbləğində kredit ayrılması planını bəyanıb və beləliklə, bu möhtəşəm layihənin sonuncu hissəsi reallığa çevrilib. Həm Obama administrasiyası, həm də Trump administrasiyası uzun müddət bu layihəni dəstəkləyib. Prezident Obama 2016-cı ilin iyun ayında Bakıda keçirilmiş illik neft və qaz sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda "Cənub qaz dəhlizi"nin Avropada enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Dövlət katibi Con Kerri isə, öz növbəsində, 2016-cı ilin mart ayında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ABŞ hökuməti

tinin "Cənub qaz dəhlizi"ni dəstəklədiyini təsdiq edib. Daha sonra 2017-ci ilin may ayında prezident Tramp Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinin iştirakçılarına göndərdiyi məktubda bildirib ki, ABŞ "Cənub qaz dəhlizi" layihəsinə sadıq qalır və bu layihənin başa çatdırılması üçün Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır. ABŞ-in hazırda fəaliyyətdə olan xüsusi elçisi və dövlət departamentində beynəlxalq energetika məsələləri üzrə əlaqələndirici vəzifəsini icra edən Syu Saarnio Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərat Şurası çərçivəsində nəzirlərin dövründə toplantısından sonra keçirilən mətbuat konfransında Ağ Ev-in mövqeyini bir daha təsdiqləyib.

Təyz ABŞ administrasiyasını fəallıq göstərməyə çağıraraq qeyd edir ki, Tramp administrasiyası bu layihənin həyata keçirilməsində Vaşinqtonun bütün avropalı tərəfdaşlara dəstəyini nümayiş etdirmək üçün əlavə tədbirlər görməlidir. Müəllif yazır ki, ilk növbədə beynəlxalq energetika məsələləri üzrə xüsusi elçi və əlaqələndirici vəzifələri mümkün qədər tezliklə tutulmalıdır. Bu, bütün əlaqədar tərəflərə nümayiş etdirərdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə dair bu layihə ABŞ üçün strateji əhəmiyyət kəsb edir. İkincisi, dövlət katibi Tiller-sonun bu il Bakıya səfər etməsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasını təmin etmiş Bill Klinton administrasiyası dövründən bəri ABŞ-in strateji maraqlarını təsdiqləmiş olardı.



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, martın 7-də Bakı şəhərindəki "Hilton" hotelində Müstəqil Media Mərkəzinin açılış mərasimi olub. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiya üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tövsiyələrini verib.

Yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqla təchiz edilmiş mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.

Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb. Həmçinin onlar pulsuz və fəasiləz internetdən istifadə edə bilərlər. Prezident seçkiləri müddətində 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər



öz seçkiqabağı təşviqat materiallarını Mərkəzin saytında yerləşdirə bilərlər.

Mərkəzin www.sechki-2018.az internet sahifəsi artıq Azərbaycan, rus və ingilis dillərində müəmmadi fəaliyyət göstərir. Bu sahifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəy

ləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.

"Seçki-2018" Müstəqil Media Mərkəzinin əlaqə məlumatları: Telefon: (+99412) 565-50-31. Ünvan: "Hilton" hotelinin "ONYX" zalı. Email: info@sechki-2018.az.

Məzahir PƏNAHOV: "Müstəqil Media Mərkəzinin məqsədi seçkilərdə aşkarlığı təmin etməkdir"

Müstəqil Media Mərkəzinin yaradılmasında məqsəd seçkilərdə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaqdır. AZƏRTAC xəbər verir ki, bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri qeyd edib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub. Qabaqçılıqlarda belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və şəffaf keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu, daha da təkmilləşdirilir.

Məzahir Pənahov mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq deyib: "Mərkəz müasir telekommunikasiya imkanları ilə təmin olunub. Seçki subyektləri, namizədlər



və onların səlahiyyətli nümayəndələri öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün mərkəzin imkanlarından istifadə edə bilərlər. Bununla yanaşı, yerli və beynəlxalq media nümayəndələrinin mərkəzdən istifadəsi üçün də lazımi şərait yaradılıb".

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Martın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2018-ci il martın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zəhid Məhərrəm oğlu Orucun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mubəriz oğlu Əlizadənin və



namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi qeydə alınıb. İclasda həmçinin Vətəndaş və İnkişaf Partiyası tərə

findən təqdim edilmiş səlahiyyətli nümayəndələr qeydə alınıb.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

Qərar № 10/59

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zəhid Məhərrəm oğlu Orucun namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zəhid Məhərrəm oğlu Orucun namizədliyi Mərkəzi Seçki Komissiyasının 14 fevral 2018-ci il tarixli 3/16 sayılı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqləri və onlara əlavə edilməli olan sənədlər 2018-ci il fevralın 28-də namizədin səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cu və 182-ci maddələrinə əsasən **qərara alır**:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zəhid Məhərrəm oğlu Orucun namizəd kimi qeydə alınıb.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.03.2018-ci il

Qərar № 10/60

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mubəriz oğlu Əlizadənin namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mubəriz oğlu Əlizadənin namizədliyinə irəli sürülməsi Mərkəzi Seçki Komissiyasının 2018-ci il 17 fevral tarixli 4/30 sayılı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqləri və onlara əlavə edilməli olan sənədlər 2018-ci il martın 2-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cu, 181-ci və 182-ci maddələrinə əsasən **qərara alır**:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mubəriz oğlu Əlizadə namizəd kimi qeydə alınıb.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.03.2018-ci il

Qərar № 10/61

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizəd kimi qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinə irəli sürülməsi Mərkəzi Seçki Komissiyasının 2018-ci il 17 fevral tarixli 4/25 sayılı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqləri və onlara əlavə edilməli olan sənədlər 2018-ci il martın 3-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cu, 181-ci və 182-ci maddələrinə əsasən **qərara alır**:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizəd kimi qeydə alınıb.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.03.2018-ci il

Qərar № 10/62

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyası Məclisinin 2018-ci il 19 fevral tarixli iclasının 1 sayılı qərarı ilə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş

şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır**:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb:

Rəşid Əsəd oğlu Abbasov
Ağakərim İsa oğlu Əzimov
Emin Aydın oğlu Əmirov
Hüseynəğa Hənfə oğlu Quliyev
Ağaşirin Mirsahid oğlu Əhmədov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

07.03.2018-ci il

Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb

Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-nə keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətləmin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımı

rımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğatı və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.

2011-2016-cı illərdə Xocalı soyqırımı Meksika Birləşmiş Ştatları, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Çex Respublikası, Bosniya və Herseqovina, İordaniya Həşimilər Krallığı, Panama Respublikası, Peru Respublikası, Honduras Respublikası, Qvatemala Respublikası, Sudan Respublikası, Sloveniya Respublikası tərəfindən tanınıb.

2017-ci ildə isə Xocalı soyqırımını tanıyan ölkələrin sırasına İndoneziya Respublikası, Paraqvay Respublikası, Cibuti Respublikası, Şotlandiya da qoşulub.

Bundan əlavə, ABŞ-ın 24 ştatı - Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, Indiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennesi, Texas, Yuta, Qərbi Virciniya və Viskonsin ştatları da Xocalı soyqırımını tanıyıb və pisləyib.

Xocalı soyqırımı həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Belə ki, təşkilatın son 10 ildə keçirdiyi konfrans və sessiyalarında bununla bağlı 13 qətnəmə və kommunike qəbul olunub.

ABŞ-ın Stanford Universitetində Xocalı soyqırımı ilə bağlı anim tədbiri keçirilib

ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasındadır yer alan Stanford Universitetində Xocalı soyqırımına həsr olunmuş geniş anim tədbiri keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los-Anceles şəhərində amerikalı kinematografı tərəfindən istehsal olunmuş "Zülmətdən qaçarkən" sənədli filmi nümayiş etdirilib. Bu film ABŞ-da Xocalı soyqırımını mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra icma fəalları, o cümlədən Samir Lütəliyev və Anar Usubov (Xocalı soyqırımının şahidi), çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnəmələrə Ermənistan tərəfindən hələ

də əməl edilmədiyini bildiriblər. Eyni zamanda "Zülmətdən qaçarkən" filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tanınmış azərbaycanlı kampaniya ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqilər səsləndirilib.



“Mehriban Əliyeva ən böyük xeyirxahımız, dayaqımız, sevimli qızımızdır”

Qadınlar gününün bayram sevincini yaşayan tənha analar Birinci vitse-prezidentdən və Leyla Əliyevadan asl övlad qayğısı, şəfqət gördüklərini söyləyirlər

Əvvəli 1-ci səh.

Eyni zamanda, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq müvafiq təbəqədən olan insanların istifadəsinə verilib. Müəssisənin yeni korpusunu açılışında dövlət başçısı “Bu pansionatın yenidən qurulması, bax, belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial xidmət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır” deyə vurğulayıb.

Müəssisə ilə yaxından tanış oluruq. Burada pensiya yaşına çatmış şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarının mənalı keçirmələri üçün müasir tələblərə cavab verən hər cür şərait mövcuddur. Müəssisədə kitabxana və idman zalları, müəyyən işləri həzirləmək üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Bu müəssisə təkcə dövlət hesabına zəruri yaşayış şəraiti, qida, geyim, tibbi xidmət və s. ilə təminat deyil, həmin insanlar üçün yaşamağa, hər açılan sabaha arxayınlıq hissi ilə qədəm qoymağa əsas yaranan mənəvi stimulu da təmin edir.

Müəssisənin sakinlərinin sağlamlığına da xüsusi diqqət göstərildiyini deyən Q.Əsədova qeyd etdi ki, onlar vaxtaşırı olaraq tibbi müayinədən keçirilirlər: “Onu da bildirim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük humanizmi nümunəsi olan nəci bəy xanımın bizim sosial xidmət müəssisəsinin də əhatə edir və burada tez-tez humanitar məqsədlə tədbirlər həyata keçirilir. Həmçinin müəssisənin sakinlərinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün işlər aparılır. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən müəssisənin sakinlərinə daim diqqət və qayğı göstərildiyini də xüsusi qeyd edirdim. Fondun dəstəyi ilə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tez-tez xeyirxah aksiyalar, sakinlərə fərhəli hissələr bəxş edən müxtəlif tədbirlər təşkil olunur, Leyla xanım Əliyeva özü də tez-tez müəssisəmizə gələrək ahi, ağbırək insanlarla görüşür, onlarla həmsöhbət olur, ürək sözləri dinləyir. Bütün bunlar da dövlət himayəsində olan qoca, ahi, ağbırək qadınlar da böyük fərhə hissi, xoş duyğular yaradır, onlar özlərinin daimi qayğı, dəstək mühitində hiss edirlər, tənhalıq xiffəti çəkmirlər”.

Q.Əsədova bildirdi ki, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi digər sosial



xidmət müəssisələri kimi burada da dövlət himayəsində olan insanların daim lazımı qayğı ilə əhatə olunmalarını diqqətdə saxlayır və hər hansı çətinlik ortaya çıxdıqda dərhal aradan qaldırılır.

Müəssisədə yaşayınların 135 nəfərinin qadınlar olduğunu diqqətə çatdıran Q.Əsədova dedi: “Onların hər biri ilə bağlı yalnız xoş sözlər söyləyə bilərəm. Ümumən burada mehriban bir ailə mühiti hökm sürür və bütün bayramları yığışaraq bir süfrə arxasında, xoş duyğularla keçiririk. Həmişə olduğu kimi, bu dəfə də əziz bayramımız olan Novruz ahi, ağbırək sakinlərimiz ürayinə olan bir şəkildə, in-

Sonra Q.Əsədova bizi onlarla tanış etdi. Həmin qadınlardan Xoşqədəm Quliyeva təcürbəli xalçaçıdır. Toxuduğu xalçalar böyük marağa səbəb olur. Nübar Hümətovaya toxuma işində bacarıqlı olması ilə seçilir. Sima Əhmədova isə ikitişkiliklə məşğul olur. Bir çox hallarda tikiyi paltarları uşaqlarına hədiyyə edir. Zənfirə Məhərrəmovaya, Cəmilə Əliyeva, Telilə İslamova gözəl səsə malikdirlər və xalq mahnılarını məharətlə ifa edir, hətta çalğı alətlərində də ifa etməyi bacarırlar.

Mina Abakərova isə qocalarının bütün tədbirlərində aparıcılıq edir. Çünki çox gə-

tü idman yarışları da təşkil edirlər”.

Sakinlər yaşayışlarından razılıqlarını ifadə etdilər. X.Quliyeva bizimlə söhbətdə bildirdi ki, artıq özünü həyatda tənha hiss etmir: “Var olsun dövlətimiz ki, bizlər üçün belə bir şərait yaradıb. Həç nədən kəllək çəkmirik. Rahat yaşayışımız üçün lazımı işlər görülür. Hər hansı problemimiz olanda dərhal aradan qaldırılır. Bizə göstərilən bu böyük diqqət və qayğıya görə əziz Prezidentimizə minnətdarıq”.

M.Abakərovanın dediklərindən: “Bu müəssisə bizim üçün daim özümüzlə qayğı əhatəsində hiss etdiyimiz,

ğikeş, doğma münasibəti hiss etdikcə, rahat şəraitlə təmin olunduğumu gördükcə bu hisslər mənə daha da güclənir. İndi bu ev mənim üçün çox böyük mənə daşıyır. Dövlətimizdən, dövlətimizin rəhbərindən çox razıyam”.

Razılıq hisslərini ifadə edən Z.Cəbrayilova qeyd etdi ki, ömrünün ahi çağında bu və ya digər səbəblərdən tənha qalmış insanların bu müəssisədə özlərini daim qayğı əhatəsində hiss edirlər və könül rahatlığı taparaq tənhalığın acısını yaddan çıxarırlar: “Ölkəmizin, dövlətimizin daim inkişaf etməsi bir ağbırək ölkə vətəndaşı kimi mənə çox sevinir. Bizim ki-



çəsənət ustalarının iştirakı ilə qeyd edəcəyik. Həmçinin hər il 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə də tədbirlər təşkil edirik. Eyni zamanda, sakinlərin hər biri ilə bağlı əlamətdar hadisələr qeyd edirik. Məsələn, iki gün öncə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinli Asya xanım Əsgərovanın 80 illik yubiley tədbirini çox gözəl şəkildə keçirdik. İnən ki, nə qədər sevinirdi”.

Q.Əsədova burada yaşayan qadınların böyük bir hissəsinin ali təhsilli, ziyalı qadınlar olduğunu vurğuladı: “Onlar əvvəllərdə elmi, mədəni, pədaqoji fəaliyyətlə, yaradıcılıqla məşğul olublar. Burada da daim fəal həyat tərzini qeyd edirik. Onu da qeyd edim ki, bu insanlardan bəziləri müəssisəmizə gəldikdən sonra burada emalatxanada özünüməşğulluq üçün yaradılan şəraitdən istifadə edərək artıq diqqətə cəlb edən əl işləri hazırlamaq bacarığına yiyələniblər”.

zəl, səlis nitq qabiliyyətinə, ürayəyatımlı səsə malikdir. Əvvəllər müəllimə işləmiş Sabirə Abdullaqova şeirlər yazır və hər tədbirdə öz şeirlərini səsləndirir. Zəminə Cəbrayilova 20 ilə yaxındır ki, buranın sakinidir. İxtisasca fizika-riyaziyyat müəllimidir və uzun illər pədaqoji fəaliyyətlə məşğul olub, indi burada bədii yaradıcılıqla məşğuldur. O, ədəbiyyata çox böyük marağının olmasından, şeir yazmasından bəhs etdi, hətta yeni şeirlərindən birini də bizim üçün oxudu.

Q.Əsədova bildirdi ki, müəssisənin emalatxanasında lazımı şərait yaradılıb, istedad və qabiliyyəti ilə seçilən sakinlər burada istədikləri vaxt gəlib müxtəlif əl işləri hazırlayırlar: “Müəssisədə öz fəaliyyət dərməyi də yaradılıb. Keçirilən müxtəlif sərgilərdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin də yaradıcılıq nümunələri ilə iştirakı təmin olunur. Burada sakinlər arasında tez-tez stolüs-

mehriban münasibət gördüyümü də qeyd etdi. Həmçinin dövlətimiz bizi yoxlamağa qoymadı, bizə dayaq oldu. Rahat yaşayış şəraitimiz var. Buna görə də dövlətimizə təşəkkür edirik. Xüsusən də Mehriban xanımdan çox razıyıq. Mehriban Əliyeva ən böyük xeyirxahımız, dayaqımızdır, sevimli qızımızdır. Ondan və Leyla Əliyevadan əsl övlad qayğısı, şəfqət görürük”.

Əvvəllər bacılarının himayəsində yaşamış T.İslamova bura gələndən sonra həyatının asanlaşdığını, burada yaşamaq üçün hər şəraitin olduğunu vurğuladı. S.Abdullaqova bildirdi ki, burada dövlət qayğısına ehtiyac duyan insanlar üçün yaradılan şərait, göstərilən xidmətlər Azərbaycan dövlətinin öz vətəndaşlarına nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirir: “İlk vaxtlar bura gələndə fikirləşirdim ki, yaqın mənə cətin olacaq, bir az da sıxılırdım. Lakin müəssisədə qay-

mi insanlara dövlətin qayğısı gətirdikcə daha da artır. Bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində hər bir vətəndaşın rifahının təmin olunması dayanır”.

N.Humbətovaya “Mənə, mənim kimi insanlara daim dayaq duran, bizi tənhalıq çətinliyindən qoruyan dövlətimizin olmasına çox sevinirəm. Vətəndaş olduğum Azərbaycan dövləti, dövlətimizin rəhbəri ilə fəxr edirəm” - deyə bildirdi. O və digər sakinlər təminatlarının mütəmadi olaraq artırılmasından razılıqla bəhs etdilər.

Onlar bu müəssisədə yaradılan gözəl yaşayış şəraitinin, hər tərəfli təminatın məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas rüpradları olan insanlara yüksək diqqət və qayğısından irəli gəldiyini yekdilliklə vurğuladılar, bu şəraitə, həmçinin pensiya təminatının yaxşılaşdırılması üçün aparılan işlərə, cari ilin fevral ayında imzaladığı fərman və sərəncamlarla əmək pensiyalarının, aylıq və bir-dəfəlik sosial müavinətlərin, Prezidentin təqaüdlərinin növbəti dəfə artırılmasına görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Unutmaq qadınlar gününün bayram sevincini yaşayanlar arasında bu xanımlar da var...

Səbinə MƏMMƏDOVA, “Azərbaycan”

Zərif olduğu qədər də güclü

Azərbaycanda qadınlar dövlət quruculuğunda ön sırada, cəmiyyətin bütün sahələrində fəal mövqedədirlər



Əvvəli 1-ci səh.

Tarixə nəzər saldıqda da aydın olur ki, qadınlar öz haqlarını tələb edərkən üzvləşdikləri mənəvləri heç də asanlıqla dəf etməyiblər. Onlar da kişilər kimi cəmiyyətin, dövlətin idarə edilməsində və həyatın digər sahələrində fəal iştirak etmək istəyirdilər. Hüquqlarını tələb edərkən səsləndirdikləri “çörək və sülh”, “çörək və gül” və digər şüarlar XX əsrin ortalarında dünya ictimaiyyəti arasında tez-tez mütakərrim olunan və hər tərəfə səs salan çağırışlar idi. Nəticə də oldu: ötən əsrin ikinci yarısında qadınlar kişilərlə bərabər hüquq və azadlıq verən dövlətlərin sayı sürətlə artdı. Zərif insanlar güclü olduqlarını sübut etmişdilər... Həqiqətən də gerçək realıq odur ki, hansı cəmiyyətdə qadınlar yaşayıb, hər zaman yaşayıb...

Ta qədimdən Azərbaycanda qadınlar böyük ehtiramla qəbul edilirdi, qadın adı ana kimi müqəddəs tutulub. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimiz, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayaq hesab olunub. Bir əsr bundan qabaq Şərqi il demokratiya respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar ölkənin ictimai-siyasi həyatında da önə keçirdilər: onlara seçki hüququ verilərək siyasi fəaliyyətləri üçün şərait yaradıldı. Sözsüz, bu ənənə müstəqil Azərbaycan dövləti tərəfindən yüksək və müasir meyarlar səviyyəsində davam etdirildi. Müstəqilliyimizin bərpasından sonra qısa zamanda Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasında, elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qadınlar yaxından iştirak etməyə başladılar. Bir sözlə, ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Xüsusilə, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı, qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyə başladı.

Rəqəmlər də xanımların tərəfindədir...

Bu gün Azərbaycan qadınlarının statistik vəziyyətinə nəzər yetirdikdə onların fəaliyyəti haqqında real mənzərə dərhal göz önündə canlanır. Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfəri qadınlar təşkil edir. Sosial-iqtisadi həyatda fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Eyni zamanda, dövlət quruculuğunda çalışanların 28,5, sahibkarların isə 21,5 faizini qadınlar təşkil edir. Diqqətçəkən bir məqam da odur ki, son illər idmançı azərbaycanlı qadınların, çempionların sayı sürətlə artır. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizini qadınlar təşkil edir.

Sözsüz, qadınların həyatın əksər sahələrində fəal iştirak etməsinə ilki növbədə onların bilik səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, bu sektorda qadın iştirakçıların ilən-ile artması ilə də izah etmək olar. Bu gün ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8, orta ixtisas təhsil müəssisələrində 77,9,

ali təhsil müəssisələrində isə 51,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrində tələbələrindən 48,2 faizi qadınlardır. Onu da qeyd edək ki, Azərbaycanda insanların sağlamlığına xidmət edən həkimlərin də böyük əksəriyyətini - 65,7 faizini xanımlar təşkil edir. Ölkəmizdə elmin inkişafında qadınların müstəsna rolu artıq hər kəsə məlumdur. Statistik göstəricilərə görə, elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının haqqı üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadınlardır.

Birinci xanım Azərbaycan qadınının bacarıqları fəaliyyəti ilə əyani sübut edir

Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan bərabər aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradıb. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təmsilində tam aydın görmək mümkündür. Birinci xanım ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimizə naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanım Əliyevanın hər tərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin dünyada təbliği sahəsində gördüyü işlər digər işgüzar xanımlar üçün stimuldur. Birinci xanım ölkəmizlə yanaşı, vətəndən uzaqlarda öz işi, bacarığı və çəkiyyəli ilə Azərbaycan xanımlarının ən yüksək səviyyədə təmsil edən və Azərbaycan qadınının nələrə qadir olduğunu əyani olaraq sübut edir.

Təsəffüf deyildir ki, bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə ən yüksək instansiyalarda uğurla təmsil olunurlar. Ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin 16 faizi, yəni, 20 nəfəri xanım deputatdır. 2000-ci ilə müqayisədə bu, 10 faizə qədər artım deməkdir. Xatırladaq ki, dünya üzrə xatım deputatların göstəricisi təxminən, 22 faiz təşkil edir. Bu tempə başqa sahələrdə də görmək mümkündür. Məsələn, son bələdiyyə seçkilərində bələdiyyə üzvlü seçilmiş qadınların sayı ilk bələdiyyə seçkilərinə nisbətən 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların çəkisi 35 faiz olub.

Faktlardan və müqayisəli rəqəmlərdən də göründüyü kimi, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, dövlət idarəçiliyi, eləcə də digər sahələrdə qazandıqı uğurları ilə öz nüfuzunu ilbil yüksəltməyə nail olub. Artıq bu gün Azərbaycan qadınları ölkəsinin inkişafına dəyərli töhfələrini verir, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir və bununla, bacarıqlı, çevik və qətiyyətli olduqlarını sübut edirlər.

Elmur HADIYEV, “Azərbaycan”





Qadınlar zərif olduqları qədər güclüdürlər. Mərhəmətlidirlər. Sevgiləri özələrinə bənzəyir, ötkəm, küskün, amma vəfalı olurlar. Onlar inciklik, düşmənçilik, qan-qada deyil, barış istəyirlər. Həm də yalnız ailələri, ölkələri üçün yox, bütün kainat üçün sülh arzusu ilə yaşayırlar.

Həyat onları sınağa çəkəndə də xanımılıqlarını, ədalət duyularını itirməzlər. Ən böyük mübarizələri öz işləri ilə məşğul olmaq, doğmalarının qayğısına qalmaqdır. Kimdənsə yamanlıq görəndə dillərinə, ürəklərinə bəddua etməkdən çəkinirlər. Hansı sənətin, yüksək vəzifənin sahibi olsalar da, ən birinci missiyalarını evinin qadını, ailəsinin qayğıkeşi olduğunu bilirlər. Və bu missiyanı sevvə-sevə yerinə yetirirlər.

Vətən, millət, dövlətçiliyin yüksəlişi naminə həyata keçirilən işlərdə, çəkilən zəhmətdə paylarının olduğunu görməkdən qürur duyurlar...

8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycanı belə xanımlarından ikisi ilə görüşdük. Birinci müəhəbbimiz Azərbaycanda ilk ultrasəs mütəxəssisi, dəfələli illin həkimi adına layiq görülmüş Güler İbrahimovadır.

həkimə təklif etdi, onlardan biri də mən idim. Moskvadan mütəxəssis Rusiyada ultrasəs müayinəsinin banisi Vladimir Nikolayevič Demidovun tələbəsi, o zamanlar tibb elmlər namizədi olan Boris İvanoviç Zikin həyat yoldaşı ilə birlikdə gəldi. Evimizə dəvət etdik. Onların bizdə qalmaları mənim üçün göydən düşmə oldu. Belə bir alim mənə böyük qarşılaşdı, müəllimlik etdi. Şəhərlər işə gedirdik, Moskvadan güclü mütəxəssisin, yeni aparatın gəlməsi geniş reklam olunurdu. Bakı əhli xəstəxanaya axışdı. Zikin xəstələri müayinə edir, biz bir neçə həkim onu izləyir, öyrənməyə çalışırıq. Ancaq sonradan onların heç biri bu sahə ilə məşğul olmadılar. Mən isə 7-8 ay ərzində çox böyük həvəslə həm xəstəxanada, həm evdə Zikindən dərəs aldım. Bakıda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işə başladım. 1985-1986-cı illərdə Moskva Ümumittifaq Ana-Uşaq Sağlamlıq Mərkəzində xüsusi hazırlıq keçdim".

Sonralar respublikamızın rayonlarından həkimlər göndəridilər. Güler İbrahimova onlara ultrasəs müayinəsinə öyrədirdi.

Bu arada nədənsə qısqacqlıq ortaya çıxdı, onu çox incitdilər. Xarakterli, işinə sevgisi, insanlara etibarlı xilası oldu. Mübarizəsi bu idi: dözüb baxır, istəyirdi ki, onu incitənlər peş-

mükəmməl müəllim hesab etmələr. Çünki mən Abbas Zamanov, Məmməd Cəfər Cəfərov, Bəkir Nəbiyev və daha sonrakı nəsilləri görmüşəm. Onlar özlərini müəllim kimi təqdim etmədən həyat müəllimin olurdular".

Uşaqlıq illərində yaddaşına həkk olunan xatirələrindən birini danışır. O zaman beş yaşı vardı. Valideynləri ilə qohumluqları çatan Abbas Zamanovun evinə qonaq gedirdilər. Abbas müəllim hər dəfə ondan xəbər alırdı: "Qızım, təzə hansı mahnını, hansı şeiri öyrənmisən?". Həvəslə cavab verirdi: "Araz axır şirin-şirin, suyu şirin özü şirin...". Şövkət Ələkbərovanın ifasında çox eşitdiyi bu mahnı balaca qızın qəlbində özünə yer tapmışdı. Abbas Zamanov onu dinləyir, sonra aramla deyirdi: "Araz şirin axa bilməz, qızım, Araz acı axır". illər sonra fərqiyyə vardı ki, o vaxtlar bu böyük müəllimin nəzərində o, yalnız balaca uşaq deyil, böyüməkdə olan nəslin bir nümayəndəsi idi. Hələ Araz dərindən dərk edəcək yaşda olmayan kiçik qızın yaddaşında silinməz izlər buraxırdı. Yeni, müəllimliyini ələyirdi. Gülsən xanım köksünü ötürür: "Bütün müəllimlər idilər... Onlar üçün müəllimlik sadəcə bir auditoriyadan ibarət deyildi. Görürəm mən tale çox sevdi ki, əsl müəllimləri gördüm. O mühitdə böyüdüm. Məsələn, bu gün də qürur-

ların ən mükəmməllərini verdi. Heç vaxt ağlıma gətirmərəm ki, bu ölkədən köçüb gedə bilərəm. Doğma vətənim, millətim çox sevirəm. Bayrağımızla qürur duyuram. Və çox sevinirəm ki, belə bir ziyalı ailədə böyümüşəm. Atam Teymur Əliyev nadir bir ixtisas sahibi - herpetolog-alim idi. AMEA-nın Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışırdı. Anam Aybəniz Gəngərli filoloqdur. Əvvəllər AMEA-da kitabxana direktoru idi. İndi Əlyazmalar İnstitutunda direktor müavini. Valideynlərim mənim ilk müəllimlərim olurlar. Sonralar da elə şərait yaratdılar ki, həyatımın hər anını layiqincə yaşaya bilim, daim sənətimlə, işimlə məşğul olum. Biz iki bacıyıq. Məndən yaşca kiçik olan bacım həkimdir".

Qəhrəmanımız qadın xoşbəxtliyi anlayışını da düzgün hesab etmir: "Xoşbəxtlik tam olmalıdır. Əgər insanın ailə həyatında bəxti gətirmirsə, işdə nə qədər uğur qazansa da, xoşbəxtliyi boynubükük qalacaq. Mən sənif yoldaşımla ailə qurdum. 20 yaşında məni çox sevən bir ailəyə gəlin getdim. Həyat yoldaşımın ata-anası məni doğma övladlarından ayırmadılar. Artıq həyatda yoxdurlar. Hər ikisini böyük minnətdarlıqla, sevgilərlə xatırlayırəm. Qayınamam həmişə deyirdi ki, mənim 5 kitabım var və bu dünyadan gedəndə öz imzamları onlarda könül rahatlığı ilə qoyub gedəcəyəm. Çünki 5 övladını əsl insan kimi böyütməyi bacarmışdı. O, mənə də əsl ana oldu. Uzun illər ərzində nəinki acı, hətta qəlbə toxunaçaq bir şey demədi. O, 56 yaşında vəfat etdi. Yoxluğunu indiyədək hiss edirəm".

Yeganə övladı Cəlal haqqında fərəhlə danışır: "Oğlulum 25 yaşı var. Cəlal nə atası kimi iqtisadi, nə də anası kimi filoloq oldu. Özünə başqa sahə seçdi, fotoqrafiya, videoqrafiya ilə bağlı iş qurdu. O, bizim hər ikimizdən ən yaxşı cəhətləri götürüb. Çox məsuliyyətli. İndi başa düşürəm ki, övladın haqqında müsbət fikirlər eşitmək ananı nə qədər qürurlandırır. Mən bir az qısqacqan anayam. Həmişə düşündürəm ki, oğlumu kimsə ilə bölüşə bilməyəcəyəm. Bir gün o, mənə dedi ki, bu qızı sevirəm, evlənmək istəyirəm. Qızı tanıyırdım. Ancaq ağlıma gətirmirdim ki, bugünkü məhəbbətlə sevvə bilərəm. Çox təbiiyaldır, həyat yoldaşına dəstəkdir, dəyərdir. Artıq düşündürəm ki, mənim iki övladım - bir oğlum, bir qızım var".

Gündəlik qayğılar, iş-güc nə qədər çox olsa da, insan doğmalarına, dostlarına zaman ayırmalıdır. Gülsən xanım danışır: "Bizim ailə ənənəmiz var. Hər həftənin şənbə günü bütün ailə-bacım ailəsi ilə, anam, oğlum, həyat yoldaşım, gəlinim... bir yere toplaşırıq. Baxmayaraq ki, evdə köməkçi var, həmin günün xörəyini mütləq mən bişirirəm. Bundan razı qalırıq. Soraşurlar ki, niyə xörəyi bu qədər çox bişirirsən? Fikirləşirəm, qəfil qonaq gələ bilərəm".

Vəzifə sahibi olmaq, müəllimlik və elmi yaradıcılıq... bunları bir arada aparmaq mümkündürmü? Əliraf Hüseynov ona Azərbaycan ədəbiyyatını dərindən öyrənmək istəyini xatırladaraq Füzulidən başlamağı məsləhət görür. Əski əlifbanı öyrəndi. Əsərləri həmin əlifba ilə oxumağa başladı. 2000-ci ildə "Çağdaş Azərbaycan ədəbiyyatında Füzuli ənənələri" mövzusunda namizədlik işini uğurla müdafiə etdi. 2001-ci ildə arzusuna çatdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyətini başladı. Elə ilk iş günündə 60 nəfər tələbənin qarşısına çıxanda bu sənətə vurğunluğunun heç vaxt tükənməyəcəyini hiss etdi. Artıq 15 ildir ki, çox sevdiyi bir fənni - Azərbaycan ədəbiyyatı fənnini tədris edir. Deyir ki, müəllim sadəcə, ötürücüdür. Müəyyən biliklər öyrəni, ona öz həyat təcrübəsini də qatır, sonra əldə etdiklərini ələkdən keçdirir, saf formada tələbələrə çatdırır. Ən böyük qazancı isə illər keçsə də, onu unutmayan tələbələrindən sevgisidir. "Mənə elə gəlir ki, həyatda bundan böyük sevinc yoxdur" deyir. Müəllimlik kimi Azərbaycan ədəbiyyatına sevgisi də günbəgün böyüyür. Bildiklərini tələbələrində öyrətməkdən zövq alır. Özünün isə yene sevvə-sevvə öyrəndiyi müəllimləri var.

Və hər gün öyrəndiyi böyük bir müəllim də var. Bu, həyatın özüdür. Həyat sərt müəllimdir. Çünki onun ayrılıq, ölüm adlı sərt imtahanı var. Amma verilən ömür payını layiqincə yaşamaq, qarşısında geri çəkilməmək lazımdır. Gülsən Kəngərli "İnsan daim xoşbəxt ola bilməz. Xoşbəxt anlar olur" deyənlərlə razılaşmır. O, inanır ki, insan dünyaya tale naxış ilə, ya şanslı gəlir, ya da şanssız. Daim bəxti gətirən, bir də bəxti gətirməyən insanlar var. Özünü şanslı insanlardan hesab edir: "Şübhəsiz, insan vətəni, valideynlərini özünə seçə bilər. Məni Yaradan bun-

ların ən mükəmməllərini verdi. Heç vaxt ağlıma gətirmərəm ki, bu ölkədən köçüb gedə bilərəm. Doğma vətənim, millətim çox sevirəm. Bayrağımızla qürur duyuram. Və çox sevinirəm ki, belə bir ziyalı ailədə böyümüşəm. Atam Teymur Əliyev nadir bir ixtisas sahibi - herpetolog-alim idi. AMEA-nın Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışırdı. Anam Aybəniz Gəngərli filoloqdur. Əvvəllər AMEA-da kitabxana direktoru idi. İndi Əlyazmalar İnstitutunda direktor müavini. Valideynlərim mənim ilk müəllimlərim olurlar. Sonralar da elə şərait yaratdılar ki, həyatımın hər anını layiqincə yaşaya bilim, daim sənətimlə, işimlə məşğul olum. Biz iki bacıyıq. Məndən yaşca kiçik olan bacım həkimdir".

Qəhrəmanımız qadın xoşbəxtliyi anlayışını da düzgün hesab etmir: "Xoşbəxtlik tam olmalıdır. Əgər insanın ailə həyatında bəxti gətirmirsə, işdə nə qədər uğur qazansa da, xoşbəxtliyi boynubükük qalacaq. Mən sənif yoldaşımla ailə qurdum. 20 yaşında məni çox sevən bir ailəyə gəlin getdim. Həyat yoldaşımın ata-anası məni doğma övladlarından ayırmadılar. Artıq həyatda yoxdurlar. Hər ikisini böyük minnətdarlıqla, sevgilərlə xatırlayırəm. Qayınamam həmişə deyirdi ki, mənim 5 kitabım var və bu dünyadan gedəndə öz imzamları onlarda könül rahatlığı ilə qoyub gedəcəyəm. Çünki 5 övladını əsl insan kimi böyütməyi bacarmışdı. O, mənə də əsl ana oldu. Uzun illər ərzində nəinki acı, hətta qəlbə toxunaçaq bir şey demədi. O, 56 yaşında vəfat etdi. Yoxluğunu indiyədək hiss edirəm".

Gündəlik qayğılar, iş-güc nə qədər çox olsa da, insan doğmalarına, dostlarına zaman ayırmalıdır. Gülsən xanım danışır: "Bizim ailə ənənəmiz var. Hər həftənin şənbə günü bütün ailə-bacım ailəsi ilə, anam, oğlum, həyat yoldaşım, gəlinim... bir yere toplaşırıq. Baxmayaraq ki, evdə köməkçi var, həmin günün xörəyini mütləq mən bişirirəm. Bundan razı qalırıq. Soraşurlar ki, niyə xörəyi bu qədər çox bişirirsən? Fikirləşirəm, qəfil qonaq gələ bilərəm".

Vəzifə sahibi olmaq, müəllimlik və elmi yaradıcılıq... bunları bir arada aparmaq mümkündürmü? Əliraf Hüseynov ona Azərbaycan ədəbiyyatını dərindən öyrənmək istəyini xatırladaraq Füzulidən başlamağı məsləhət görür. Əski əlifbanı öyrəndi. Əsərləri həmin əlifba ilə oxumağa başladı. 2000-ci ildə "Çağdaş Azərbaycan ədəbiyyatında Füzuli ənənələri" mövzusunda namizədlik işini uğurla müdafiə etdi. 2001-ci ildə arzusuna çatdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyətini başladı. Elə ilk iş günündə 60 nəfər tələbənin qarşısına çıxanda bu sənətə vurğunluğunun heç vaxt tükənməyəcəyini hiss etdi. Artıq 15 ildir ki, çox sevdiyi bir fənni - Azərbaycan ədəbiyyatı fənnini tədris edir. Deyir ki, müəllim sadəcə, ötürücüdür. Müəyyən biliklər öyrəni, ona öz həyat təcrübəsini də qatır, sonra əldə etdiklərini ələkdən keçdirir, saf formada tələbələrə çatdırır. Ən böyük qazancı isə illər keçsə də, onu unutmayan tələbələrindən sevgisidir. "Mənə elə gəlir ki, həyatda bundan böyük sevinc yoxdur" deyir. Müəllimlik kimi Azərbaycan ədəbiyyatına sevgisi də günbəgün böyüyür. Bildiklərini tələbələrində öyrətməkdən zövq alır. Özünün isə yene sevvə-sevvə öyrəndiyi müəllimləri var.

Və hər gün öyrəndiyi böyük bir müəllim də var. Bu, həyatın özüdür. Həyat sərt müəllimdir. Çünki onun ayrılıq, ölüm adlı sərt imtahanı var. Amma verilən ömür payını layiqincə yaşamaq, qarşısında geri çəkilməmək lazımdır. Gülsən Kəngərli "İnsan daim xoşbəxt ola bilməz. Xoşbəxt anlar olur" deyənlərlə razılaşmır. O, inanır ki, insan dünyaya tale naxış ilə, ya şanslı gəlir, ya da şanssız. Daim bəxti gətirən, bir də bəxti gətirməyən insanlar var. Özünü şanslı insanlardan hesab edir: "Şübhəsiz, insan vətəni, valideynlərini özünə seçə bilər. Məni Yaradan bun-

İradə ƏLİYEVA, Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

ANA - şərəfin, şanın ucalığında dayanan varlıq!

Ana və Vətən! Bu iki müqəddəs varlıq bir-biri ilə əkiz yaranıb, ayrılısalar cənnət cəhənnəmə dönr. Bəlkə elə buna görə peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! "Ana" sözlünün Vətənlə qoşalaşması hər iki ifadəni daha da qüvvətləndirir, insanlara sevdilir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

Ana ailədə böyük bir varlıqdır, müqəddəsdir. Ana qardaşa bacı, həyan, sırdaşdır. Ana yurddaşdır - yurd daşdır. Pərvazlandırıq, qanadlandırır yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyendir. Ana kişinin çindəsi, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşdır. Ana varlıqlar içərisində hər kəsdən başdır, namusdur, qeyrətdir. Ana həm də el-obada ağbırək - yolgöstəridir...

8 Mart -Beynəlxalq Qadınlar Günündə anaları anmaq, xatırlamaq, onların xidmətində dayanmaq müqəddəs borcdu. Maraqlıdır, görəsən, bu əlamətdar tarixi hadisə rəsmiləşənə qədər analar günü olmayıbmi?! Çox güman ki, bunun ən birinci səbəbi ilin hər gününün analara həsr olunmasıdır.

8 Mart qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görürük ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadın bayramı"nın qeyd olunması daha qədim tarixə malikdir. Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd ediblər. Həmin gün matronalar (qədim romalılarda böyük ailə anası deməkdir) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə ehatə olunublar. Hətta qul qadınlar bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yarasıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər.

Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən analarımız daha müqəddəs bir obrazla çevrildilər, həm də səhnədə diqqət, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalıya dönmə istiqamətində, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən ağbırək bir obrazı xatırladı analar! Demək olmur ki, əsirlərdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vətəndarlarını, daşnakların amansız təcrübəsinə məruz qaldılar. Sinsai parçalanıb bətnindən balası çıxarılan analarımız da oldu, düşmənin qanlı baxışlarına və vəhşiliyinə dözməyib şüşə parçasıyla damarlarını döğrəyib canına qəsd edən də. Namusunu erməni quldurlarından qorumaq üçün qayalarından başından özlərini Tərtər çayına atan əla-bacılarımızı unutmmaq mümkündürmü?! Belə analar bağı yarılan, əli xınalı, qırmızı gərdəyi qana boyalı gəlin, yaşmaqlı ağbırək nəne kimi yazıldılar yaddaşlara... Analarımız itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla harayladılar:

Qubadlılı qadınlar dövlətin siyasətini dəstəkləyirlər

Dünən Sumqayıt şəhərindəki 28 May mədəniyyət sarayında Qubadlı Rayon İcra Hakimiyyəti aparatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününa həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirdi ki, şərefli və keçməkeşli həyat yolu keçən Azərbaycan qadını bu gün cəmiyyətin bərabərhuquqlu üzvüdür. Milli əxlaq dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan qadınlarımız respublikamızın inkişaf edən ıfıran və qüdrətli dövlətə çevrilməsi üçün bu gün də ön sırada. Bu gün qadınlarımız ölkənin ictimai, sosial-iqtisadi, mədəni və mədəni həyatında öndə gedərk, onlara göstərilən etimadı layiqincə doğruldular. Səfiq və müdriklik rəmzi olan Azərbaycan qadınlarının cəmiyyətdəki müasir roluqeyi onların bir çox nəslilərinin ardıcıl səylərinin nəticəsidir. Dövlətimiz



Yağı, nələr eylədin? Karvanımı eylədin. Bir balamı apardın, Bəs o birini neylədin?!

Bəşəriyyətin yardım çoxunu təşkil edən qadınlar, analar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadinsız insan yoxdur, qadinsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar".

Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 6 mart 2000-ci il tarixli fərnəminin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin nəticəsi belə deməyə əsas verir ki, ölkəmizdə qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma göstəriciləri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə Azərbaycan cəmiyyətində qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Qadınlarımız tələyüklü məsələlərin həllinə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayırlar. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.

Qadınlarımız Şərhin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxınlaşdıraraq iştirak etməyə başlamışdır. Ölkə rəhbərinin dediyi kimi, "Sürətlə məariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadıq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mədəniyyətimizin ən etibarlı dayacağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətləri yüksək ləyaqətinin, ağbırək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımını öz dərin zəkalanı və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər".

8 Mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Xalqımızın şərefli, çoxxəşrik qədim tarixinin səhifələrinə müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları qızıl

hərflərlə yazılıb.

Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zərif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var - ana! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə birləşdirən bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar - gözələrinin nurunu, saçlarının qaralığını, gecələrin bal yuxusunu balasından əsirgəmirlər. Bəşik başından ayrılmayan ana balasının nəğməli-noğullu dünyasını qurur, onu əzizləyir...

Analara balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, (xüsusən də oğullar) heç də həmişə bu müqəddəs varlıqların "kirpikləri ilə od götürmələrini" dəyərləndirə bilmirlər.

Bədi əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S. Rüstəmin "Ana və poçtalyon" şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözələri tor gətirmədiyi?

Dörd ay vardı, göyəmi çıxdı oğlum? Bəlkə mən yanlışam, Əzəldən yoxdu oğlum?"

...Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum? Bəlkə mən yanlışam, Əzəldən yoxdu oğlum?"

Oğlundan məktubu gec-gec gətirən poçtalyonu qınayan, sonralar isə onun özünün yolunu gözləyən ananın dərdi bir idisə, olmuşdu min.

Budur anaların müqəddəsliyi, bütün varlıqlardan yüksəklikdə dayandığını, yaxud cənnətin onların ayaqları altında olmasını təsdiqləyən səbəblər...

8 Mart bir çox postsovet ölkələrində, həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra öz məhiyyəti qoruyub saxladı. Bu gün qadınlara diqqət, qayğı və sevgi üçün müxtəlif formalarda göstərilir. Onlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılırlar.

...Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən addımların kürsülərədək ucalan vətəndaşdır, həm də yaradıcıdır: xalq sənəti yadadan xalçaçılar, tikməçilər, əyirçilər, toxucudurlar... Ana müəllimdir, həkimdir, təyərçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, səhnə xadimidir, rəssamdır... Kim deyir ki, analar?! Sənət dünyasının sevilənlərinin sırasında, özündə gedəndi! O, siyasətçidir, o, alimdir, o, diplomatdır - Sara xatun kimi! O, Koroğluyla Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə Milli Qəhrəman anasıdır...

Analara müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşməni tapdığına qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdür, dözülməz dərd-səra, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar şəhirdirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən balaları sevilə əzizlədiklərinə görə anadın əbədiilik qazanıblar! Analara ölməzdirlər!!!

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Sevilməyə layiq xanımlar

Onun inandığı bir həqiqət var: insanı tanıdan əməlləridir. Deyir ki, kimi dindirən, özünü tərifləyəcək. Elin gözü tərəzidir. Bu dünyada nə xeyirxahlıq unudulur, nə də bəd əməllər yaddan çıxır...

Uşaqlıqdan atası onu həkim görmək istəyirdi. Güler İbrahimova isə hələ bir arzu da qərar tuta bilmir, gah riyaziyyatçı olmaq xəyalına düşürdü, gah musiqiçi... Ancaq Bakıdakı 172 sayılı orta məktəbi qızıl medalla bitirəndə sənədlərini tərəddüslüz Nəriman Nərimanov adına Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verdi. İnstitutun müalicə-profilaktika fakültəsinin tələbəsi oldu. Birinci kursda dərslərə başla-yanda artıq nişanlı idi. Üç il sonra - 1970-ci ildə ailə qurdu. Güler İbrahimova əli təhsilini başa vuranda isə artıq ilk uşaq anası idi. Danışır ki, tələbəlik illərində qayınanasının ona çox böyük köməyi oldu: "Özüm də, necə, dəyərlər, əlli-ayaqlı idim. İnstitutu kəsirlə, sürünə-sürünə oxumadım. İxtisaslara bölünəndə ginekologiya sahəsinə seçdim. Amma evdə yemək üçün hazırlıq görəkən barmaqlarımın yarısını itirdim. Artıq ginekoloq işləyə bilməzdim. Ona görə də Əzizbəyov adına Doğum Evinə ginekoloq kimi gətsəm də, anestezioloq-reanimator kimi işə başladım. Reanimasiya üzrə kursa getdim. On il anestezioloq işlədim..." Güler xanım sonradan başına gələnləri taleyin ironiyası hesab edir. Cür bəqirsəz eməliyyatı ona üç böyük əzab-eziyyətlər yaşatdı. Diaqnoz yanlış qoyulduğu üçün 4 dəfə eməliyyat edildi. 34 yaşında klinik ölüm keçirdi. Sonuncu cərrahiyyə eməliyyatı 1984-cü ildə Moskva şəhərində oldu. Həmin ağır eməliyyatı tibb elmləri doktoru Adilə Qurbanova etdi. Əməliyyatdan qabaq Adilə xanım ona dedi: "Mən Bakıya köçməkədən sən Moskvaya gəldin. Bakıya gedəndə səni özümə anestezioloq götürəcəyəm". On illik anestezioloq fəaliyyəti gözələrinin qarşısından bir-bir ötür keçdi, ağır iş rejimi, gecə növbələri... Əzizbəyov adına Doğum Evinde cərrahiyyə eməliyyatları çox olurdu. Güler İbrahimova heç vaxt işin çoxluğundan şikayətlənməmişdi, üç uşaq anası olsa da, xəstəxanada gecə növbələrinə qalmaqdan imtina etməmişdi.

Cərrahiyyə eməliyyatı olduqca ağır keçdi. "Sanki ömrümün birinci hissəsi tamamlandı. Alah izn verdi ki, ikinci hissəsinə yaşayım. Və bu ikinci hissə Azərbaycan ultrasəs müayinəsi aparatının gətirilməsi ilə bağlı oldu. 1985-ci ildə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda bu müayinə üsulu təbiiq edilməyə başladı. Adilə xanım məni işə götürdü. O, Moskva Elmi Tədqiqat Mamalıq və Ginekologiya Mərkəzində mütəxəssis dəvət etdi ki, Azərbaycanda bu aparatı qursun, həm xəstələri qəbul etsin, həm də yerli mütəxəssisləri yetişdirdi. O, öyrənmək üçün bir neçə



man olub üzr istəsinlər, sonra iş yerini dəyişsin. Bu hadisələrin davam etdiyi günlərdə 57 yaşlı atasını itirir.

1985-ci ildən Azərbaycanda mamalıq ginekologiya üzrə ilk ultrasəs həkimi kimi fəaliyyət göstərən Güler İbrahimova 33 il müddətində ölkəmizdə ultrasəs müayinəsinin çox inkişaf etdiyi-ni söyləyir: "Ultrasəs müayinəsi imkan verir ki, erkən diaqnoz qoyulsun, xəstəlik varsa, səbəbləri müəyyənəldirilsin, müalicə edilsin və sağlam uşaq dünyaya gəlsin".

Hər gün iş yerinə tükənməz enerji, könül rahatlığı ilə gəlir. İşləri çox olsa da, nə yorulur, nə də gileylənir. Həftənin bazar gününü isə Güler İbrahimovanın dili ilə desək, nəne günüdür. Övladları, gəlirləri, nəvələri, istəyən qohumlar, dostlar onların ocağına toplaşır. Deyir: "Qonaqlarımıza özüm qulluq edərdim. Mənim evdə heç vaxt köməkçim olmayıb. Bütün işləri özüm görürəm. Qadın onda evinin qədrini də bilir".

8 Mart Beynəlxalq Qadınlar Günündə heç kimdən hədiyyə gözləmədiyini söyləyir: "Hədiyyəyə çoxdurl, canım salamatdır, ətrafım rahatdır, qohumlarım, dostlarım, ailəm, xalq məni sevir. Sadəcə, ən yaxşı telefon zəngləri gözləyərdim. Məndən hədiyyə gözləyənlər isə yəqin ki, böyük hesab etdidiyim, diqqət göstərməyimi istəyənlərdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə bütün xanımlara can sağlığı, ailə səadəti, sevimləyi arzulayıram. Gətdikləri hər yerdə, aqıdlıqlar hər qapıda sevincle qarşılanırlar. Bir də unutmasınlar ki, onlar çox dəyərlidir və sevilməyə layıqdırlar".

İkinci qəhrəmanımız qazan-dığı titulları, fəxri adları, mükafatları saymağa başlasa, belə deyə bilər: "Mən Gülsən Əliyeva-Kəngərli filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorı, yüzlərlə elmi məqalənin, onlarla elmi kitabın müəllifi, Yazıcılar Birliyinin üzvüyəm. "Yaddaş" milli mükafatına, "Tərəqqi" medalına layiq görülmüşəm". Bu siyahını bir az da uzada bilər. Və onların hər biri Gülsən xanımın uzun il-lik zəhmətinin, gərgin



Ailə bağları möhkəm olanda

Uğur da alçatan olur, xoşbəxtlik də

Zamanın nəbzini tutan insanlardır o. Özü də bütün fəaliyyətində etdiyi risklər zamanı "Aslanın erkəyi, dişisi olmaz" deyiminə əsaslanır.

Qorxmazlığı, cəsurluğu və möhkəm iradəsi ilə hər zaman zərif çiylini yük altına verməkdən çəkinməyib. Göz açdığı kənd həyatı bir növ onda qarşılaşdığı hər bir çətinliyə, ağrıya qarşı şərti refleks formalaşdırıb. Bununla da həm həyat yoldaşına arxa-dayaq olub, həm də övladlarının əsl vətəndaş kimi formalaşmasında nəyə qadir olduğunu isbatlayıb.

Söhbət Qəmər Hüseynovanadan gedir. O, Zaqatala rayonunun Çobankol kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində bitirib. 1978-1982-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika və psixologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra ixtisası üzrə əz çalışıb. Gənc yaşlarından həyatını komsolom ilə bağlayıb. Dedi-yinə görə, 1992-ci ildə AXC hakimiyyəte gələrkən ilk növbədə öz arzusu ilə işdən çıxan o olub.

1993-cü ildən isə Qəmər xanım konkret olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. İlk



iş tikinti materiallarının alqı-satqısı idi. Bunun ardından kənd təsərrüfatı mütəxəssisi olan həyat yoldaşı Məhərrəmlə köməkli MAQSAN şirkətini yaradaraq boyu istehsalına başlayıb. Bu işlər arasında ən uzunömürlüsü isə sonradan seçim etdikləri mebel istehsalı və satışdır. Hazırkı vəziyyətdə də xanım mebel istehsalı və satışı işini davam etdirdiklərini deyir.

Qəmər xanım Azərbaycan dövləti şəklində sahibkarlıq fəaliyyətinə başlayan 23 qadından biridir.

Q.Hüseynova həm də gözəl ailə başçısıdır. 1988-ci ildən ailəlidir. Böyük oğlu Abdulla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. İkinci oğlu Afif

isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Onların 4 övladı isə Qəmər xanımın işdən yorulan, gərginləşən dövründə ən əvəzsiz mələmidir. Dedi-yinə görə nəvələrinin hər biri onun üçün əzizdir.

Hüseynovlar ailəsi multikultural dəyərlər baxımından da seçilir. Belə ki, evin ağsaqqalı zaxor, gəlinlərdən biri isə avardır. Ona görə də bu ailə bir növ Zaqatalanın yığcam tolerantlıq modeli kimi xarakterizə oluna bilər. Qaynayıb qarışmaları həm bu insanları birbirinə bağlayıb, həm də doğma məkanları üçün sabitliyə, rahat birgəyaşayışa təminat yaradıb.

Beynəlxalq qadınlar bayramı günündə Qəmər xanım bütün xanımları təbrik edir və onlara iş görmək üçün risk etməkdən çəkinməməyi tövsiyə edir. Deyir ki, gəlin köçdüüyü ailə maddi baxımdan çox imkansız olub. Lakin həyat yoldaşı ilə olan mehribanlığı, ayağa qalxmaq üçün birgə addım atmaları sayəsində hazırda hər şeyləri var. Əlavə olaraq iş yerlərində 14 ailənin çörək qazanmasına da şərait yaradıblar. Hətta bir zamanlar, xüsusən də devalvasiyadan əvvəl işçi sayının 60 nəfəri keçən vaxtları da olub.

ƏLİ SƏLİMOV,
"Azərbaycan"

Bir ana tanıyiram...

Bir ana tanıyiram - əsrə bələdçilik edir. Və bu illəri, özü demişkən, hədəf yerə keçirməyib. Doqquz övlad böyüdü, 21 nəvəsi, 13 nəticəsi var. Hər biri öyünməyə, fəxr etməyə layıqdır. Lap uşaqlıqdan halal yaşamağı öyrənilər, acizlik göstərməyiblər. İşin çətininə-asanına baxmayıblar.

Bir tikə çörək üçün hər cür zəhmətə qatlaşıblar. Zərdabın Seyidlər kəndində yaşayan Kubra Alxasova övladlarından danışanda qürur keçirir, onları belə böyütdüyünə görə ürəkdan sevinir. Deyir ki, heç birindən gileyim yoxdur. Ataları Əşrəf kişi dünyasını dəyişəndə Kubra xalaya sonuncu dəfə demişdi ki, doqquz övladımı əmanət qoyub gedirəm. Billirəm, çətin olacaq. Onları böyütmək, ərsəyə gətirmək, yurd-yuva sahib etmək o qədər də asan deyil. Amma əl-ələ verin, çətin günləri sovuşdurun. Uşaqların fərasətinə, bacarığına bələdəm. Hər şeyi sənə, bir də Rzaya tapşırıram. Bir-birinizi qoruyun...

Kubra xalanı çox sorğu-suala tutanda, ötən günləri xatırladanda kövrəlir: "Övlad böyütmək çətinidir. Dörd oğul, beş qız övladı böyüt-



düm. Nə qədər çətin olsa da, bir kimsəyə ağız açmadım, minnət götürmədim. Təsərrüfat işlərində çalışdım, hər gün 150-160 kiloqram pambıq toplayırdım. Uşaqların ehtiyaclarını ödəmək üçün hər cür zəhmətə qatlaşırdım. Uzun illər kolxozda sağıcı işləmişəm. On da işin çətinliyindən qorxmamışam. Son illərdə övladlarını da köməyimə çatıb. Kimin gücü nəyə çatırsa, ailəmədən əsirgəmir".

Kubra xala əla danışırdı ki, sanki övladlarına yenidən layla çağırırdı: - Ana laylası, ana mahnısı... Dünyada ən ülvli, ən nəcib səs. Bu səsdə daxilli tələs, övlad taleyi üçün narahatlıq, niqarəncilik var. Doqquz övladını bu həzin laylanın səsi ilə böyüdü Kubra xala. İllər ötdük-cə nəvələri, nəticələri dünyaya gəlib. 21 nəvənin nənesi olmağa o qədər də asan deyil. Kubra xala deyir

ki, heç birinə fərq qoymuram. İstəyimi, məhəbbətimi ələ bölürəm ki, heç biri zərər qədrə də inciməsin. Çoxunu əsgəriyyəyə yola salanda nə-nə xeyir-duası vermişəm. Dönə-dönə nəsihət etmişəm ki, bu torpağı övlad məhəbbəti ilə sevin, sevgi ilə qoruyun. Onlardan əsgər məktubu alanda o qədər sevinirəm ki...

Ağbırçək bir ananın xeyir-duası ilə böyüyən uşaqlar bu yurdun varislik ənənələrini doğrultmaq, qorumaq üçün çox iş görürlər. Kəndin-kəşəyin ehtiyaclarına da şərik olurlar. Harada olsalar da, tez-tez doğma yurda, Kubra xalaya baş çəkirlər, hal-əhval tuturlar, ehtiyacını öyrənirlər. Kubra ana deyir ki, belə vərdişlər lap uşaqlıqdan yaranır. Ana laylası ilə qana, cana hopur. Övladlar böyüdükcə, yaşa olduqca onlara çəkilən zəhmətin dəyərini özləri də anlayır, hər şeyə qiymət verirlər. Elə ki bu vərdişləri uşaqlıqdan aşılaya bilsən, onda onların gələcəyindən arxayın ola bilərsiniz.

Kubra xala yaşının bu çağında da öz kiçik təsərrüfatlarında bacardığı işin qulpundan yayırsır. Nar ağacına qulluq etməyi hər şeydən çox sevir. Deyir ki, elə nar ağacı da uşaqlar kimi kövrək olur, şıltaq olur. Nazını çəkmədisə, qulluq etmədisə, qəderincə bar vermirdi. Bir vaxtlar kövrək çilik kimi torpağa sancdığı nar ağacları bu gün bar-bəhər verir. Kubra ana deyir ki, heç vaxt uşaqların payını kəs-

mir. Axi bura ata ocağıdır, hər kəsin qisməti var...

Kubra ana çox şeydən danışdı. Bu yaşında əsas məşğuliyyətini soruşanda sakitcə deyir ki, ömrümü-günüümü nəvələrimə-nəticələrimə sərf edirəm. Körpələrin xoşbəxt böyüdüyünü görəndə sevinirəm. Elə bilirəm ki, nənə özünə bundan böyük mükafat ola bilməz.

Son günlər Kubra anaya gələn məktubların, telefon zənglərinin, teleqramların sayı xeyli artıb. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün övladları, yaxınları, doğmaları onu təbrik edir, xoş arzularını bildirirlər. Kubra ana belə təbrikləri ömrünün bir naxışı, xoş günü sayır.

Yaxşı deyiblər ki, qadın ürəyi kəpənək qanadı qədər həssas, kövrək olur. Gərək onu qorumağı bacarasan. Yoxsa dünyada sülhün, əmin-amanlığın sədası bir qədər azalar. Anaların, qadınların səsi dünyanın ən kövrək mahnısıdır, bəşəriyyətin sülh nağməsidir. Gərək bu kövrək səsi, unudulmaz bəstəni qoruyaq.

Kubra xala son olaraq qadınları bayram münasibətilə təbrik etdi, onlara dünyanın ən xoş arzularını, istəklərini çatdırdı. Dedi ki, bir kəlmə xoş söz də qadınları ovundurmaq üçün kifayət edər. Təki bu sözü vaxtında-vədəsində deyə biləsən...

Bəşir ŞƏRİFLİ,
"Azərbaycan"

Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər arasında keçirdiyi "Azərbaycanın maarifçi qadınları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi başa çatıb. AZERTAC xəbər verir ki, martın 7-də müsabiqənin yekunlarına həsr olunan tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əsrlər boyu Azərbaycan qadınınin cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan danışmış, bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-dən ələlən olan müsabiqəyə fevralın 8-də yekun vurulub. Təşkilat Komitəsinə 26 yazı daxil olub. Bu yazılarda Azərbaycanın tanınmış

maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunuz diqqətə çatdıran O.Səmədov vurğulayıb ki, müsabiqəyə təqdim olunan yazıların yer aldığı "Azərbaycanın maarifçi qadınları" topluluğu gələcək araşdırmalar üçün dəyərli mənbə rolunu oynayacaq. O.Səmədov toplusunun bölgələrdə təqdimat mərasimlərinin keçirilməsini təklif edib, Bilik Fondunun tarixdə böyük işlərə imza atmış xanımlar haqqında cəmiyyətə ətraflı bilgiler verməyə hazır olduğunu söyləyib. Fondun icraçı direktoru "Azərbaycanın maarifçi qadınları" toplusunun müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb.

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirib, onların yazılarının həm keçmiş, həm indiki, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsü olduğunu söyləyib.

Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran Sona Vəliyeva əsas mükafatlara layiq görünlərlə yeni-yeni uğurlar arzulayıb. "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri müsabiqəyə təqdim olunan yazılardan ibarət toplusunun Bilik Fondu tərəfindən nəşr edildiyini xatırladı.

Bildirilib ki, "Azərbaycanın maarifçi qadınları" toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Adil İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Təgiyeva, Məryəm Bayraməliyeva və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb. Digər çıxış edənlər də Azərbaycanın maarifçi xanımlarının cəmiyyətdəki dənizlərinin daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin müəmməd keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq tutur.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar.



Kinomuzun "ögey" və doğmaları - analar...

Mənfə və ya müsbət obrazlarından, cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, onları bir cəhət birləşdirir - analıq duyğuları

...1958-ci ildə Azərbaycanın yeganə televiziyaşması tamşaçılarına yeni bir film təqdim etdi. "Ögey ana" adlı bu ekran əsəri rejissoruna və oyunçularına uğur gətirdi. Filmin maraqlı qarşılanmasının əsas səbəblərindən biri onun mövzusu ilə bağlı idi.

Dünyanın ekrən xalqlarının istər şifahi, istərsə də yazılı ədəbiyyatında ögey analar əmansız, qəddar, zülmkar kimi təsvir olunub. Onlar ögey övladlarına zülm edir, isgəncələr verirlər. "Ögey ana" filmi düşüncələrdə kök salmış bu obraza yenidən baxmağa məcbur etdi. Çünki bu ekran əsərinin ögey anası - Dilare tamamilə fərqli, doğma ana qədər şəfqətli, fədakar və sevimlidir. Uca boylu, qədd-qamətli, yaraşqlı və təmkinli... Dilarenin ilk nəzərəçarpan cizgiləri bunlardır. O mənada, rol onu film-də canlandıran aktrisanın - Nəcibə Məlikovanın sanki boyuna biçilmişdi. Aktrisa o vaxtdək teatrda müxtəlif səpkili rolları ilə tanınırdı. Dilare isə onun kino sənətində ilk parlaq işi idi. Aktrisa özü də Dilarenin ən çox sevdiyi rolu olduğunu deyirdi. Yəqin ona görə ki, "Ögey ana"dakı qəhrəmanı elə onun özü idi. Rejissor Həbib İsmayilov "Ögey ana" filmi müəyyən dəyişikliklərlə Nəcibə Məlikovanın həyatı üzərində qurulmuş ssenari əsasında çəkmişdi.

"Ögey ana" yalnız Azərbaycan da deyil, Sovet İttifaqının digər respublikalarında da böyük əks-səda doğurdu. O vaxt filmə görə SSRİ-nin müxtəlif yerlərindən minlərlə məktub gəldi. Çoxu ögey anasının zülmündən şikayətləri, İsmayilov yerində olmağı, Dilare kimi ögey anayla qarşılaşmağı arzulayırdı...

Aktrisa 1963-cü ildə Adil İsgəndərovun quruluş verdiyi "Əhməd haradadı" filmində də əla obrazı ilə tamaşaçıların qarşısına çıxdı. Nərgiz xala Dilaredən daha ötkəm, hökmlü, zabitlədi. Eyni zamanda Azərbaycan qadınına, anasına xas ailəyə bağlılıq, səmimiyyət, mehribanlıq, cəfakəşlik, fədakar Nərgizin simasında təcəssümünü tapıb. O, oğlu Əhmədin evlənməyini, nəvə görməyi çox arzulayırdı. Oğlunun razılığını almadan onun nişanlanmasına razı olan Nərgiz xala köh-

nə adət-ənənələrə bağlı olduğu qədər də yeniliklərə meyillidir. Ərindən fərqli olaraq, qızı Ceyranın oxumasına, səhnəyə çıxmasına nekinli etiraz etmir, hətta onun ən yaxşı məsləhətçisi, yol göstərməli olur. Yad oğlanın qızına baxmasında, sonradan onların münasibətinə yaranan sevgi bir ana kimi Nərgiz narahat edir. Təqdirəlayiq bir məqam da budur ki, o, yalnız doğma qızına münasibətdə belə həssas deyil. Əhmədin evlənməkdən boyun qaçırdığını, kənddən qaçdığıni bilən Nərgiz xala oğlundan çox qonşu qızı düşündür. Eyni düşüncəni "Telefonçu qız" filmində Zakirin anasında da müşahidə edirik. 1962-ci ildə Həsən Seyidbəylini eyniadlı povesti əsasında çəkdiyi bu filmdeki ana - Sürrəyə xanım olduqca mədəni, ziyalı, mülayim, evdar, dostcanlıdır. Oğlu Zakirin görüşdüyü Mehribanla tanışlığa can atır. Qızın sağlığı, məsulluğu Sürrəyə xanımı meftun edir. Oğlunu yaxşı tanıyan, onun etibarsızlığını, məsuliyyətsizliyini bilən ana kimsəsin qızın halına yərin. Sürrəyə xanımın daxili aləmini, səmimiyyətini, analıq duyğularını aktrisa Barət Şəkinskaya ustalıqla canlandıra bilib.

Aktrisanın "Görüş" filmindəki Şövkəti də anadı. Doğrudur, 1955-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi bu filmə beş uşaq anası Şövkətin övladlarına münasibəti qabarıq şəkildə əks olunmayıb, amma həm özünün, həm həyat yoldaşı Şüxəlinin, həm də kolxoz sədri Münevverin dediklərindən tamaşaçılara məlum olur ki, evin, həyat yoldaşının, övladlarının bütün zəhmətini çəkən Şövkətdir.

1968-ci ildə ekranlaşdırılan "Uşaqlığın son gecəsi" filmindəki (rejissor Adil Babayev) Mənsurə də oğlu Rüstəmi ideallaşdırırm. Çox sevdidi oğlu ilə fəxr edən ana onun qusurlarına da deyir.

Mənsurə rolundan əvvəl - 1961-ci ildə aktrisa Ətəyə Əliyeva C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan başqa bir filmə - "Bizim Küçə" bədii filmində də ana rolunu təqdim etmişdi. Bu maraqlı ekran əsərində onun qəhrəmanı müharibədə kəlin düşmüş qızı Saranın taleyindən niganar, dərddi anadır.

Sovet hakimiyyətinin quruculuq illərindən bəhs edən "Qanun naminə" (1968) filmində iki ana surəti diqqətimizi çəkdi. Onların hər biri - Mehmanın anası Xatun

da, Züleyxanın anası Şəhla da öz övladını çox sevirdi. Amma bu analar bir-birlərindən düşüncələrinə, həyata baxışlarına görə fərqlənirdi. Xatun oğlunun gələcəyini dürrüst yaşamasında, hüququn, ədalətin keşiyində ayıq-sayıq dayanmasında, Şəhla isə qızının xoşbəxtliyini daş-qaşda, var-dövlətdə görür. Gəlininin narazılığına görə evi tərk etdiyi, meydanı tamahkar Şəhla xanıma verdiyi üçün tamaşaçı Xatunu qınayır. Çünki Züleyxanı Mehmandan gizli rüşvət almağa vadar edən və sonunda böyük faciələrə səbəb olan Şəhla qızının bədbəxtliyinə səbəb olur.

Qeyd edək ki, hər iki ana obrazının ifaçısı Azərbaycan kino sənətində xidmətləri olan sənətkarlardır. Xatunu canlandıran Sədaye Mustafayeva "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan 20-dən artıq filmə rol almışdı. "Qanun naminə"dən fərqli olaraq digər filmlərdə ifa etdiyi rollarının heç adı da yoxdur. Sadəcə olaraq, titrlərdə Əlinin anası ("Ad günü"), Mustafanın anası ("Həm ziyarət, həm ticarət") Yusifin anası ("Ol-sənə, başğısla"), Rüstəmin anası ("Var olun, qızlar") yazılır. Bu rolları ümumiləşdirən isə mülayim ana xarakteridir.

"Qanun naminə"nin Şəhla xanımı isə məşhur aktrisa Nəsibə Zeynalovadır. İstər teatrda, istərsə də kinoda müxtəlif xarakterli irilixirdalı obrazlar yaradan aktrisanı tamaşaçılar 1973-cü ildə ekranlaşdırılan "Bizim küçənin oğlanları" bədii televiziya filmində də ana kimi gördülər. Məhəllənin ağbırçağı olan Səriyyə xalanın dörd oğlu cəbhədən dönməyib. O, məhəllə uşaqlarına "hamınız mənim balamısınız" deyir.

Böyük Vətən müharibəsi dövründə arxa cəbhəni canlandıran başqa bir filmə - 1969-cu ildə rejissor Həsən Seyidbəylinin çəkdiyi "Bizim Cəbiş müəllim" filmində Nəsibə Zeynalovanın ekran həyatı verdiyi Süğra xalaya analıq səadəti nəsib olmasa da, qəlbi bu müqəddəs hissdən məhrum deyil. Müharibənin evlərindən, ailələrindən didərgin salaraq Bakıya gətirib çıxardığı bir çox insana o zaman bu şəhərin əhalisi arxa dururdular. Süğra xala da Tanyanı öz evinə aparmaq üçün Cəbiş müəllimlə mübahisə edir. O qədər də mehriban, şirindil olmayan qadın gənc qızla münasibətdə əla kimi qayğıkeşdir.

"Bizim Cəbiş müəllim"in ən cəlbəedici rollarından biri Cəbişin arvadıdır. Filmə öz adı belə verilməyən bu rol oyunçusunun - aktrisa Şəfiqə Məmmədovanın yaradıcılığında da diqqətləyiq yer tutur. Müharibə dövrünün maddi çətinlikləri, ümumölke səviyyəsində problemlər, siyasi aləmdə baş verən münasibətlər Cəbişin arvadını maraqlandırmır. Onun üçün yalnız öz ailəsi, övladları var. Ərinin ölənənin mənafeyi naminə canından belə keçməyə hazır olması, aqlığın bütün ölkeyə bəzərilməsi bir vaxtda yalnız balalarının tox olmasını düşünmək istəməməsi Cəbişin arvadını hövsələdən çıxarır. Ərinin fərasətsizlikdə, ailəsinin dolandırıla bilməkdə gü-nahlandırın, "Allah hər ikimizi öldürsün, səni də, Hitleri də!" deyə qarşıyan bu qadının da öz təkbizə edilməz səbəbləri var. Şəfiqə Məmmədovanın oyunçu ustalığı obrazın daxilli dünyasını, analıq hissinin bütün sədləri aşdı bildiyini qabarıq şəkildə nəzərə çatdırır.

Aktrisanın 1979-cu ildə rejissor Rəsim Ocaqovun quruluş verdiyi "İstintaq" filmindəki SSRİ Dövlət mükafatına layiq görüldüyü Seyfənin arvadı Gülya rolu da ailəsinin, övladlarının düşüncənə, onları qorumağa çalışan qadın və anadır. Digər məsələlər Gülyə üçün də böyük əhəmiyyət daşıyır.

Rejissor Nazim Dadaşovun 1973-cü ildə çəkdiyi "Mücrü" qismətəli bədii televiziya filmində Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cəhiz olaraq mücrü verir. Gəlin (Ofelya Sanani) mücrüyə ərinin hədiyyə etdiyi zi-nət əşyalarını qoyur. Mücrü dolur. Amansız müharibə başlayır. Onun əri də cəbhəyə yollanır və geri dönmür. Gəlin mücrüdəki zinet əşyalarını bir-bir satır, uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə sona yitir. Həmin mücrü uşaqların diplomları ilə yenidən dolur. Filmə Azərbaycan anasının fədakarlığı mükkəmməl şəkildə təsvir edilib.

Bəhs etdiyimiz filmlərin əksəriyyətinin ekranlara çıxardıldığı vaxtdan illər keçib. Kino tariximizdə yer tutmuş bu filmlərdən bir çoxunda tanışdığımız analar isə mənfə və ya müsbət qəhrəman olmalarından, cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, ekseriyyətinə bir cəhət - analıq duyğuları birləşdirir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Xüsusi qağıya ehtiyacı olan xanımlar üçün sosial layihə həyata keçirilib

Azərbaycan qadınının bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı kimi ölkənin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasında əvəzsiz xidmətləri var. Ölkəmizdə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sosial siyasətin tərkib hissəsidir.

Hazırda xanımlar dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Ölkədə qadınların müxtəlif sferalarda aparıcı qüvvəyə çevrilməsi, idarəçilik sistemində fəaliyyətinin genişləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial-iqtisadi tədbirlər reallaşdırılır.

Əmək Məsələləri Dövlət Komitəsi də həmin tədbirlər çərçivəsində daha bir sosial layihəyə imza atıb. Komitə öz fəaliyyət sferasına aid göstərilən xidmətlərlə bağlı 8 Mart Qadınlar Günü münasibəti ilə xüsusi qağıya ehtiyacı olan qadınları, o cümlədən şəhid ailələrini, ahılları, Qarabağ müharibəsi əlillərini həyat yoldaşlarını, fiziki məhduudiyyətli qadınları, tənha anaları fərqli üsulla təbrik edib. Belə ki, həmin təbəqələrdən olan xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirib. Komitənin əməkdaşları paytaxtla yanaşı, bir neçə rayona, o cümlədən qəsəbələrə, ucaqar kənd yerlərinə gedərək yaşlı qadınlara, tənha analara evlərində əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər. Paytaxt üzrə çıxarış alan qadınlar arasında hət-

ta yaşı 80-dən çox olan qadınlar da olub. Eyni zamanda cəbhə bölgəsində yerləşən rayon sakinləri olanlara birbaşa ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətəyanı torpaqları əhatə edib.

Aksiya zamanı xüsusi qağıya ehtiyacı olan bir neçə qadın növbəti mərhələdə çıxarışla əvəz olunması üçün lazımı sənədləri komitə əməkdaşlarına təqdim edib. Komitənin hüquqşünasları kampaniya çərçivəsində xanımların qeydiyyat prosesi və sənədlərə bağlı suallarını cavablandırır, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət verirlər. Qadınlar sənədləşdirmənin sürəti və rahat aparılması, xidmətlərin birbaşa ünvanlarında çatdırılmasından razılıqlarını bildiriblər.

Sosialyönümlü mahiyyət daşıyan bu tədbirdə qadınlar daşınmaz əmlaklarını rahatlıqla qeydiyyatla almaqla yanaşı, həm də mükiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasına əmin olublar. Belə tədbirlər qadınların öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsinə, ölkədə həyata keçirilən ictimai-siyasi fəaliyyətə gəniş şəkildə qoşulmalarına imkan verir. Həmçinin daşınmaz əmlak bazarında qadın mükiyyətçilərin sayının artmasına, ləqal əmlakların xüsusi çəkisinin çoxalmasına şərait yaradır.

"Azərbaycan"



Caspian European Club Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə biznes-forum keçirib



Caspian European Clubun Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə dünən birgə təşkil etdiyi biznes-forumda biznes nümayəndələri ilə son illər standartlaşma, metrologiya, akkreditasiya və patent sahəsindəki əsas islahatlar və inkişaf istiqamətləri müzakirə olunub.

Toplantıda çıxış edən komitənin sədri Ramiz Həsənov Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyətli idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Ötən dövr ərzində keyfiyyət infrastrukturunu sahələrinde aparılmış mühüm islahatlardan biri "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanıdır.

Tədbirdə qeyd olunub ki, dövlət başçısının fərmanına əsasən komitə tərəfindən standartlaşdırma, metrologiya, akkreditasiya və patent sahəsi üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bunlarla həmin sahələrdə fəaliyyət göstərən qurumların dövlət büdcəsindən asılılığı aradan qaldırılıb, insanlar daha yüksək məvacibə işlə təmin olunub. Vurğulanıb ki, Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma qurumu kimi ISO-da

üzvlüyü təmin edilib, Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) "tərəfdaş standartlaşdırma orqanı" statusunda təmsil olunması istiqamətində işlər aparılır. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müəciatına baxılıb, Mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrəmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir.

Metrologiya sahəsində görülmüş işlər barədə söz açıqlaraq bildirilib ki, Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində bir sıra işlər görüldü. 31 yanvar 2018-ci ildə Braunşveyq şəhərində, Almaniya Milli Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında Azərbaycan Metrologiya İnstitutuna keyfiyyətli idarəetmə sisteminin "Tanınma Şəhadətnaməsi" təqdim edilib.

Sonda biznes-forum iştirakçılarının sözlərdən mövzu üzrə təklifləri, o cümlədən Caspian European Cluba

üzv olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib.

Biznes-forumda çıxış edən Caspian European Clubun baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Clubun üzvləri tərəfindən səsləndirilən təklifə, göstərilən diqqətə görə Ramiz Həsənovla minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahə üzrə əməkdaşlığın yollarını müzakirə ediblər. O, biznes-forumun bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum Tbilisi"yə dəvət edib.

Qeyd olunub ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Biznes-forumda Ramiz Həsənovla Caspian European Clubun fəxri üzvlük sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, səfirlər və bir sıra diplomatik qurumların nümayəndələri iştirak ediblər.

Elnur HADIYEV,
"Azərbaycan"

AMEA-da "Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb

Martin 7-də Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində "Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları Fəxrə xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar simpozium çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan sərgi ilə tanış olublar.

Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışaraq, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Bildirilib ki, muğam İslam coğrafiyasındakı xalqların milli-mənəvi dəyərlərinin və tarixi



mədəni əlaqələrinin qorunub saxlanması və inkişafında müstəsna rol oynayır. Əsrlər boyu nəsil-dən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsinə yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir.

Festival çərçivəsində keçirilən simpoziumun işinə uğurlar arzulayan A.Əlizadə tədbirin AMEA-nın həyatında əlamətdar hadisə olduğunu deyib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev festivalın ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən olduğunu deyib. Nazir xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına

göstərilən dövlət qayğısından danışıb. O, qarşıdakı muğam həftəsi çərçivəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını deyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Fəxrəngiz Əlizadə bildirib ki, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülmüş işlərdən danışıb.

Muğamın fəlsəfəsindən danışan AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bu musiqi sənətinə

xalqları və millətləri qovuşdurən bir dəyər kimi xarakterizə edib. Akademik ölkəmizdə muğam ilə operanın, cazın və simfonik musiqinin sintezindən danışaraq, bunu Azərbaycanın dünya musiqisi xəzinəsinə verdiyi yeni modellər kimi qiymətləndirib.

Tədbirdə Türkdillli Ölkələrin Musiqi Qrupları Şurasının üzvü Quzel Sayfullina, P.Caykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Bəqalınova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran İncəsənət Universitetinin professoru Məhəmməd Azad-əfər və digər qonaqlar çıxış ediblər.

Simpozium Mərkəzi Elmi Kitabxanada "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya", "Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi", "Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın inkişaf yolları - tarix və müasirlik" adlı bölmələrdə muğamın aktual məsələlərinə dair müzakirələrə davam edib.

Qeyd edək ki, martın 9-da simpozium çərçivəsində AMEA-nın Gənçə bölməsində də tədbir keçiriləcək.

Beynəlxalq simpozium işini martın 10-da yekunlaşdıracaq.

Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub

Martin 7-də Heydər Əliyev Sarayında "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalının açılış mərasimi təntənəli şəkildə keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışaraq, Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açıaraq rektor bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi.

Siyavuş Kərimi bu gün Azərbaycan mədəniyyətinin böyük inkişaf yolu keçdiyini vurğulayaraq bildirib ki, Pre-



zident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan vermişdir.

Xalq artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışaraq, Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: "Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrini, o cümlədən Azərbaycan muğamının, asiq, xalçaçılıq, tar ifaçılığı, kələğayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Repräsentativ Siyahısına daxil edilməsi bizim mədəni irsimizə, onun

qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür".

O deyib ki, Azərbaycan Milli Konservatoriyasında martın 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçıları Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqiçiləri mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi gələcəlinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə "Qarabağ" muğam qrupu və "Qaytağı" instrumental ansamblı görkəmli sənəti və tanınmış musiqiçilər - Məsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Ayten Mə-

hərramova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər" və "Hümayun" muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qocaaq Əsgərov, Arzu Əliyeva, Babək Nifətliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Ağgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədi rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (bəletmeyster Cəmilə Bayramova) və Bakı Xoreoqrafiya Akademiyasının balet truppasının (dirijor Fəxrəddin Kərimov) ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub.

"Formula-1" simulyator yarışlarının Qax mərhələsinin qalibi məlum oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində "Sənin sürət formulan" şüarı altında simulyatorda "Formula-1" (F1) çempionatının regional yarış təlim və yarışları uğurla davam edir. Çempionatın keçirildiyi növbəti ünvan Qax şəhəri olub.

AZƏRTAC xəbər verir ki, martın 6-da Qax şəhərində ictimaiyyə-tə açıq "Formula-1" simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olub. Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən "Yol hərəkəti qaydalarını öyrənmək" adlı təlimin əvvəlində mövzu ilə bağlı videoçarx göstərilib. Azərbaycan Texniki Universitetinin müəllimi, Avtomobil Federasiyasının təlimçisi Sahib Əsgərov məktəblilərə yol hərəkətinin təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqlar, piyada keçidi, təhlükəsizlik kəmərinə istifadə və digər zəruri məsələlər barədə ətraflı məlumat verib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.

Təlimçi Sahib Əsgərov müsahibəsində seminarda iştirak edən məktəblilərin gələcək həyatlarında yol hərəkəti qaydalarına həmişə əməl edəcəklərinə, öz təhlükəsizliklərini qoruyacaqlarına ümid etdiyini vurğulayıb.

Təlimdə iştirak edən məktəblilər martın 7-də "Formula-1" simulyator yarışlarına qatılıblar.

Qax şəhərindəki tam orta məktəblərin 200 nəfərə yaxın yuxarı sinif şagirdinin mübarizə apardığı yarışda şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:043) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib. Qeyd edək ki, bu göstərici regional üzrə hələlik ən yaxşı nəticə hesab olunur. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan Aqşin Əhmədova sertifikat təqdim edilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketing və kommunikasiya şöbəsinin əməkdaşı Rüstəm Hacıyev müsahibəsində bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın bölgələrində gənclər, xüsusilə məktəblərin yuxarı sinif şagirdləri arasında "Formula-1" yarışları, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır.

Simulyatorda "Formula-1" çempionatının regional üzrə növbəti ünvanı Quba olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti açıq tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aşağıda göstərilən LOT-lar üzrə tender təkliflərini imzalayıb möhürlənmiş, ikitəzərflə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

- LOT-1** Pnevmatik silahların və uyuşdurucu güllələrin alınması
- LOT-2** Xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin alınması
- LOT-3** Laboratoriya avadanlıqları, dərman preparatları, xüsusi geyim formaları, tor və sıxıcı alətlərin alınması
- LOT-4** Yem və qida məhsullarının alınması
- LOT-5** Təmir-tikinti və yenidənqurma işlərinin aparılması.

Tender iştirakçıların ixtisas göstəricilərinin müqayisəsi zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2 maddəsində göstərilən meyarlara üstünlük verilecək. Tenderdə iştirak etmək istəyənlər hər LOT üçün 100 manat məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilmiş ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Təşkilat: Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti
Beynəlxalq Bankın Nərimanov filialı Kod: 805540 VÖEN 9900001881
M/h AZ03NABZ0135010000000002944, SWIFT BIK IBAZAZ2X,
h/h AZ14IBAZ38060019449887596206, VÖEN 1500116861

İştirak haqqı heç bir halda qeri qaytarılmır.

Tenderdə iştirak etmək istəyənlər 19.04.2018-ci il tarixdə saat 17:00-dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər (tender təklifi və təkli-

fin təminatı 2 faizi Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;*
- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə arayışlar;*
- *iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;*
- *analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat;*
- *göstərilən işlərin yerinə yetirilməsi üçün müvafiq orqanlar tərəfindən verilmiş razılıq (lisenziya) sənədi;*
- *tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır;*
- *tender təklifinə onun ümumi dəyərinin 2 faizi məbləğində bank zəmanəti ilə təminat verilməlidir. Həmin təminat zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır.*

İddiaçılar LOT-lar üzrə tender təkliflərini 27.04.2018-ci il saat 17:00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmdan geri qaytarılacaq.

Tender proseduru 30.04.2018-ci il saat 16:00-da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin binasında (Ceyhun Hacıbəyli küç, 220, keçmiş N.Yusifbəyli küç, 73) keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Tamella Nağıyeva, telefon: 465-62-29

TENDER KOMİSSİYASI



AFFA-nın XXV konfransı keçirilib



Martin 7-də Bakıda AFFA-nın XXV konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyəv, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövşən Əbdullayev, İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədov, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni, vətəran futbolçuları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışından bəhs edən videoçarx nümayiş olub.

AFFA-nın prezidenti Rövşən Əbdullayev ötən il futbolun inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib: "Hesabat dövründə "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına evsahibliyi etmək hüququna qazandı. Həmçinin paytaxtımızda FIFA-nın sammiti təşkil olub. Eləcə də Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin edilib. Azərbaycanın U-23 yığması Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının qalibi adına sahib oldu. Bütün bunlar ölkəmizdə futbolun inkişafına yönəlmis addımların uğurlu nəticələridir".

AFFA-nın sponsorlarının sayının artdığını vurğulayan R.Əbdullayev Azər-

baycan futboluna və Assosiasiyaya fəal dəstəyinə görə FIFA-ya və UEFA-ya minnətdarlığını bildirib. Qeyd edib ki, 2017-ci il futbol üçün uğurlu il olub və bir çox mühüm layihələr həyata keçirilib. AFFA prezidenti Azərbaycanda futbolun inkişafına diqqət və qayğısına, həmçinin beynəlxalq yarışların ölkəmizdə təşkilində dəstəyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. "Çalışacağıq ki, bundan sonra da azarkeşlərimizə sevindirici anlar yaşadaq. FIFA və UEFA qadınların futbola cəlb olunmasında böyük işlər görürlər. Biz də bu yöndə fəaliyyətimizi davam etdiririk", - deyə R.Əbdullayev diqqətə çatdırıb.

FIFA-nın Avropa Milli Assosiasiyalarının direktoru Byorn Vassallo ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışib.

Sonra AFFA-nın baş katibi Elxan Məmmədov ötən il ərzində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra ölkəmizdə futbolun kütləviləşdirilməsi üçün infrastrukturun təkmilləşdirilməsi və uşaq futbolunun inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Konfransda AFFA-nın maliyyə hesabatı dinlənilib və müstəqil audit tərəfindən şəffaf dəyərləndirilib.

AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə fut-

bol yay düşərgələrinin, regionlarda aşağı yaşlı futbolçular arasında turnirlərin təşkil edildiyini, müxtəlif yaş kateqoriyaları üzrə komandalara oyunçuların cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, uşaqlar arasında cəmiyyətlik futbolu yarışları da keçirilir. Həmçinin məktəblərdə futbol dərslərinin tədrisi layihəsi də uğurla davam etdirilir. Hazırda 25 məktəbdə şagirdlər analoji dərslərdə iştirak edirlər. Belə məktəblərin sayının artırılması istiqamətində müvafiq işlər görülür.

UEFA-nın milli assosiasiyaların inkişafı şöbəsinin rəhbəri Tyerri Favre beynəlxalq "Het-trik" layihəsi barədə məlumat verib. Layihə çərçivəsində 2008-ci ildən başlayaraq Azərbaycanda 7 tədbirin həyata keçirildiyini vurğulayan UEFA nümayəndəsi bunun ölkəmizdə futbolun kütləviləşməsinə böyük təkan verdiyini deyib.

Sonra bu ilin sentyabrında start götürəcək UEFA Millətlər Liqasının təqdimatı olub.

UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni Azərbaycanda idman infrastrukturunun beynəlxalq standartlara tam cavab verdiyini deyib və gələcək yarışlarda komandalımıza uğurlar arzulayıb.

Sonda qadınların futbola cəlb olunması ilə bağlı AFFA-nın və "UNICEF-Azərbaycan"-ın birgə hazırladığı maarifləndirici videoçarx nümayiş etdirilib.

Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi açıq tenderə dəvət edir

Tender 1 lot üzrə keçirilib:

Lot 1: Müxtəlif malların satın alınması

Tender iştirakçılarının təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Sarıqaya küçəsi (Əlaqələndirici şəxs: T.D.Abdulova, telefon: (012) 408-72-45) ünvanından ala bilərlər.

İştirak haqqı 100 manat

Hesab: AZ96ZTRE0000000000002197608
VÖEN: 1001924351
Bank Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tendərdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
3. *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*

Tender komissiyası

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitoring Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviyç və Martin Şuster keçirilib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində iş monitoring ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller aparılıb.

Sevənlərə hədiyyə

Mənim br təsbehim var,
Dənələri ağlı-qaralı,
Yaxşı-yananlı.
Tökülür təsbehimdən
gilələr
bir-bir.
Heç bilmirəm hara
düşür,
harda itir.
Bir ömrün pillələrin
qalxandamı?
Gözəllərin arxasında
baxandamı?
Eh, heç qorxmuram,
qoy tökülsün!
Bir dənəsi qalmasın da.
Ancaq, ancaq bir arzum
var.
İtdirdiyim dənələri
Kaş sevənlər tapaydılar!
Kaş sevənlər tapaydılar!

Seyran CAVADOV,
"Azərbaycan"

Paytaxtın

12 ünvanında bayram yarmarkaları açılıb



8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar paytaxtda yarmarkalar təşkil edilib. Məqsəd əhalinin artan tələbatını lazımcına ödəmək və süni qiymət artımının qarşısını almaqdır. AZƏRTAC xəbər verir ki, satış yarmarkaları əhalinin ən çox gediş-gəliş yerlərində, metro çıxışlarında təşkil edilib. Bu addım əhalinin rahatlığını hesablanıb. Yarmarkalarda Novruz bayramında istifadə edilən meyvə-tərəvəz, müxtəlif adda çərəzlər və bayram aksesuarları geniş çeşiddə təqdim edilir. Eyni zamanda, Beynəlxalq Qadınlar Günü münasibətilə güllər, süvenirlər, müxtəlif hədiyyələrin satışı da təşkil olub. Zərurət yaranacağı təqdirdə yarmarkaların sayı artırılacaq. Yarmarkalar Bakı Metropoliteninin "Azadlıq", "Memar Əcəmi", "İnşaatçılar", "Nizami", "28 May", "Gənclik", "Nəriman Nərimanov", "Elmlər Akademiyası", "Qara Qarayev", "Neftçilər", "Ohmedli" və "Koroğlu" stansiyalarının çıxışlarında fəaliyyət göstərir. Məqsəd bayramqabağı əhalinin artan tələbatını lazımcına ödəmək, seçim imkanlarını çoxaltmaq və süni qiymət artımının qarşısını almaqdır.



ABŞ KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Dövlət Departamenti Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq etmişdir. Pxenyan KXDR lideri Kim Çen İnin qarşısı Kim Çen Namin ötən ilin fevralında Malayziyanın paytaxtında zəhərli VX maddəsi vasitəsilə öldürülməsində ittiham olunur. Bu barədə "İnterfaks" agentliyi xəbər verir.

Dövlət Departamentinin məlumatında deyilir ki, ABŞ qətl üçün kimyevi silahdan istifadə olunmasını qətiyyətlə pisləyir. Vaşinqton Kim Çen Namin öldürülməsi üçün Şimali Koreya hökumətinin VX maddəsindən istifadə etdiyini müəyyənləşdirmişdir. Həmin zəhərli maddə kimyevi silah növünə aiddir.

Dövlət Departamenti vurğulamışdır ki, ABŞ KXDR-ə kütləvi qırğın silahlarının heç bir növünün istehsalına və istifadə olunmasına imkan vermək niyyətində deyil.

"Amazon"un rəhbəri dünyanın ən varlı adamıdır

"Amazon" şirkətinin sahibi Ceff Bezos dünyanın ən varlı adamlarının illik reytingində birinci yeri tutmuşdur. Siyahını "Forbes" jurnalı tərtib etmişdir.

Hazırda Bezosun varidatı 112 milyard dollardır. Bir il əvvəl bu rəqəm 72,8 milyard dollar idi. "Amazon"un səhmləri son bir il ərzində 59 faiz bahalaşmışdır.

Reytingdə ikinci yeri 90 milyard dollarla "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts tutur. Üçüncü yerdə "Berkshire Hathaway" şirkətinin rəhbəri Uorren Baffetdir (84 milyard dollar).

Reytingdə dördüncü yeri "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno (72 milyard dollar), beşinci



yeri isə "Facebook"un yaradıcısı Mark Sukerberg tutur (71 milyard dollar). Ümumilikdə ötən ilin yekunlarına görə, 20 ən zəngin adamın varidatı 1,2 trilyon dollar təşkil edir. Bu, dünyadakı 2208 milyardərin birgə varidatının 13 faizidir.



Beynəlxalq aləm

HADİSƏLƏR, FAKTLAR

Suriyada Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Suriyada Rusiyaya məxsus An-26 yük təyyarəsinin qəzaya uğraması nəticəsində 39 nəfər, o cümlədən 33 sərnişin və heyətin 6 üzvü həlak olmuşdur. Ölənlərin hamısı Rusiya ordusunun hərbi qulluqçularıdır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat vermişdir.



Hadisə srağagün baş vermişdir. Təyyarə Hmeymim hərbi bazasının 500 metrliyində yerə çırpılmışdır. Hələlik qəzanın əsas səbəbi kimi texniki nasazlıq göstərilir. Hərbiçilərin dediyinə görə, təyyarə yerdən atəşə tutulmamışdır.

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verdi

Papua-Yeni Qvineyada baş vermiş Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ nəticəsində azı 55 nəfər həlak olmuşdur. Bu barədə Sautern-Haylend əyalətinin qubernatoru Uilyam Pauiyə istinadən "Anadolu" agentliyi xəbər verir.

Yeraltı təkanlar Porger şəhərindən 112 kilometr cənub-qərbdə qeydə alınmışdır. Əsas təkanlardan sonra bir neçə aftershok baş vermişdir.



Xatırladaq ki, ötən ayın 26-da Papua-Yeni Qvineyada 7,4 bal gücündə zəlzələ baş vermişdir. Təbii fəlakət nəticəsində 30 nəfərdən çox adam həlak olmuş, 300-dən çox sakin xəsarət almışdır. Zərərçəkən regionlarda elektrik təchizatı pozulmuş, bir çox yerlərdə torpaq sürüşməsi baş vermişdir.

Aralıq dənizində 160-dan çox miqrant xilas edildi

Aralıq dənizində miqrantların gəminin qəzaya uğraması nəticəsində 20 nəfərdən çox adam itkin düşmüşdür. 160 nəfər xilas etmək mümkün olmuşdur. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) nümayəndəsi Flavio di Cakomo məlumat vermişdir.

Cakomonun dediyinə görə, 21 miqrant, o cümlədən 4 qadın və 17 kişi Aralıq dənizində itkin düşmüşdür. Onların hamısı Qərbi Afrika-dandır. Bundan əlavə, srağagün Liviyanın sahil



mühafizəsi Aralıq dənizində başqa bir gəmidəki 130-dan çox miqrantı xilas etmişdir. IOM-un məlumatına görə, ötən il dənizlə Avropaya 171 min nəfər gəlmişdir. 3116 nəfər dənizdə batmışdır. Ən çox qaçqını İtaliya qəbul etmişdir - 119310 nəfər.

Statistik məlumata əsasən, keçən il miqrant axını iki dəfədən çox azalmışdır. Belə ki, 2016-cı ildə Aralıq dənizi ilə Avropa ölkələrinə gəlmiş qaçqınların sayı 363504 nəfər idi. 5143 nəfər həlak olmuşdur.

Çexenistanda Mi-8 helikopteri qəzaya uğrayıb

Çexenistanda xüsusi xidmət orqanlarından birinə məxsus Mi-8 helikopteri qəzaya uğrayıb.

AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, helikopterin göyertəsindəki 9 nəfərdən azı 5-i həlak olub.

Qəza İtım-Kalin rayonundakı dağlıq ərazidə baş verib. Xilasedicilər hələlik qəza yerinə çatmadığından yekun rəqəmlər sonra məlum olacaq.



abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 10.03.2018-ci il tarixində gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Atəşkəs rejimi 93 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Berekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Quşçu Ayrmı, Bala Cəfərli kəndlərində, Bərd rayonunun Çinari və Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyərç, Yarımcı, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qorvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı Gövhər Baxşaliyeva daxili işlər naziri, general-polkovnik Rəhmət Rəhmətli anası

RƏNNA XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Masallı rayon prokuroru Allahverdi Novruzova bacısı

SƏKİNƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Ali Məhkəmənin hakimi Aslan Kalbaliyev daxili işlər naziri, general-polkovnik Rəhmət Rəhmətli anası

RƏNNA XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Nizami Rayon Məhkəməsinin kollektivi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərova atası

MƏMMƏD CƏFƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.


Ağcabədi Rayon Məhkəməsinin sədri Səlim Lazimov və məhkəmənin kollektivi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərova atası

MƏMMƏD CƏFƏROVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az_reklam@azeronline.com
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və
siyasət şöbəsi - 539-72-39, 539-63-82,
İctimaiyyət şöbəsi - 538-42-32, 538-35-55,
Xəbərlər şöbəsi - 539-84-41,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60,
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoinformasiya şöbəsi - 538-84-73,
Mühəssisat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməmiş,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sünlənilənlarla bərabər,
dörd üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8916
Sifariş 655